



Azərbaycan Respublikası  
Mədəniyyət və Turizm Nazirliyi



Azərbaycan  
Milli Kitabxanası

# Mədəniyyət, incəsənət və turizm haqqında yeni ədəbiyyat

**2014 – Sentyabr**



**BAKI - 2014**



Azərbaycan Respublikası  
Mədəniyyət və Turizm Nazirliyi



Azərbaycan  
Milli Kitabxanası

# Mədəniyyət, incəsənət və turizm haqqında yeni ədəbiyyat

Cari bibliografik informasiya göstəricisi

**Sentyabr - 2014**



**BAKI - 2014**

**Baş redaktor və  
buraxılışa məsul:**

K.Tahirov

**Buraxılışı hazırlayanlar:**

Analitik Elektron  
Məlumat Bazasının  
Təşkili şöbəsi

**Redaktorlar:**

D.Sadıxova, N.Səlimova

Я19:Ч  
M45 **Mədəniyyət, incəsənət və turizm haqqında  
yeni ədəbiyyat:** cari biblioqrafik informasiya  
göstəricisi: Sentyabr - 2014 /baş red. və bur.  
məsul K.Tahirov; bur. haz. Analitik Elektron  
Məlumat Bazasının Təşkili şöbəsi; red.  
D.Sadıxova, N.Səlimova. M.F.Axundov adına  
Azərbaycan Milli Kitabxanası.- Bakı, 2014.- 70  
s.

## ÖN SÖZ

**M**F.Axundov adına Azərbaycan Milli Kitabxanasının Mədəniyyət üzrə İnformasiya şöbəsinin 2006-cı ilin aprel ayından tərtib etdiyi “Mədəniyyət, incəsənət və turizm haqqında yeni ədəbiyyat” adlı cari bibliografik informasiya göstəricisi 2009-cu ilin fevral ayından yeni təşkil olunmuş Analitik Elektron Məlumat Bazasının Təşkili şöbəsi tərəfindən hazırlanır. Bu vəsaiti nəşr etməkdə məqsəd Mədəniyyət və Turizm Nazirliyinin rəhbər işçilərinə və aparıcı mütəxəssislərinə müvafiq mövzu üzrə Azərbaycan və rus dillərində kitabxanaya daxil olan bəzi yeni kitablar, jurnal və qəzet səhifələrində dərc edilən məqalələr haqqında operativ məlumat verməkdir.

Vəsaitdə kitabxananın fonduna daxil olan mövzu üzrə kitabların şifrələri də verilmişdir. Bu da mütəxəssislərin istifadəsini asanlaşdırmaq məqsədi daşıyır.

Qarşısında ulduz işarəsi qoyulmuş məqalələrin tam elektron mətnini Milli Kitabxananın saytı ([www.anl.az](http://www.anl.az)) və elektron kataloqu vasitəsilə açıb oxumaq mümkündür.

Digər materialların isə kserosurətlərini və elektron variantını əks əlaqə vasitəsilə istifadəçilərə çatdırıla bilər.

Nəşrlə bağlı arzu, təklif və iradlarını Milli Kitabxanaya göndərən mütəxəssislərə əvvəlcədən minnətdarlığımızı bildiririk.

Ünvan: AZ 1000. Bakı şəh., Xaqani küç., 57

E-mail: [contact@anl.az](mailto:contact@anl.az)

Tel.: 493 98 96

M.F.Axundov adına Azərbaycan Milli  
Kitabxanasının Analitik Elektron  
Məlumat Bazasının Təşkili şöbəsi

## MƏDƏNİYYƏT

### Mədəniyyət, incəsənət və turizm haqqında rəhbər materiallar

1. **\*Azərbaycan Respublikası Prezidentinin** 2006-cı il 18 aprel tarixli 393 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 11 sentyabr 2014-ci il //Azərbaycan.- 2014.- 13 sentyabr.- S.4.

2. **\*Azərbaycan Respublikası Prezidentinin** 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 11 sentyabr 2014-ci il //Azərbaycan.- 2014.- 13 sentyabr.- S.4.

3. **\*Azərbaycan Respublikasının Mədəniyyət** və Turizm Nazirliyi ilə İtaliya Respublikasının Mədəni İrs və Fəaliyyət, Turizm Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 9 sentyabr 2014-ci il //Azərbaycan.- 2014.- 14 sentyabr.- S. 3.

---

4. **\*Rasizadə, A.** Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi QAYDASI: Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: № 292; 26 avqust 2014-cü il //Mədəniyyət.- 2014.- 17 sentyabr.- S. 6.

5. **\*Rasizadə, A.** “Mədəni sərvətlərin idxalı, ixracı və Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında: Azərbaycan Respubli-

kası Nazirlər Kabinetinin Qərarı: № 294; 29 avqust 2014-cü il //Azərbaycan.- 2014.- 9 sentyabr.- S. 2.

6. **\*Rasizadə, A.** “Sərgi, qastrol səfərləri, bərpa işləri, təqdimat, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi ilə əlaqədar mədəni sərvətlərin müvəqqəti ixracı Qaydası”nın təsdiq edilməsi haqqında: Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: № 293; 29 avqust 2014-cü il //Azərbaycan.- 2014.- 9 sentyabr.- S. 2.

7. **\*Rasizadə, A.** Sərgi, qastrol səfərləri, bərpa işləri, təqdimat, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi ilə əlaqədar mədəni sərvətlərin müvəqqəti ixracı QAYDASI: Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: № 293; 29 avqust 2014-cü il //Mədəniyyət.- 2014.- 19 sentyabr.- S. 10.

---

8. **\*Ağayev, İ.** Mübariz Qurbanlı: “Azərbaycanda bütün konfessiyaların ibadət evləri azad və dözümlülük şəraitində fəaliyyət göstərir”: [Bakı şəhərində keçirilən “Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə” mövzusunda 2014-cü il mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşü haqqında] //Palitra.- 2014.- 2 sentyabr.- S. 6.

9. **\*Azərbaycan beynəlxalq türk** incəsənəti, tarixi və folkloru simpoziyunda təmsil olunub: [Hindistanın Dehli şəhərində keçirilən Simpoziyumuun açılış mərasimində Azərbaycan-Hindistan parlamentlərarası dostluq qrupunun üzvü Qənirə Paşayevanın “Azərbaycan-Hindistan əlaqələri tarixdə və bu gün” mövzusunda məruzəsi dinlənilib] //Azərbaycan.- 2014.- 27 sentyabr.- S.3.

10. **\*Cəfərov, N.** “Yaşın artması adama hörmət, nüfuz, müəyyən qədər təvazökarlıq gətirir”: [Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycanda Atatürk Mərkəzinin müdi-

ri Nizami Cəfərovlə müsahibə] /müsahibəni apardı Mehpara Sultanova //Mədəniyyət.- 2014.- 19 sentyabr.- S. 7.

**11. \*Cəfəri, R.** 65 yaşlı Sumqayıt: [Sumqayıtın 65 illik yubileyi münasibətilə incəsənət xadimləri konsert proqramı ilə çıxış etmişlər] //Azərbaycan.- 2014.- 26 sentyabr.- S. 3.

**12. “Əfsanələr paytaxtı”nda poeziya axşamı:** [Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Qəbələ Mədəniyyət Mərkəzində] //Palitra.- 2014.- 20 sentyabr.- S. 15.

**13. \*Hacalıyev, E.** Azərbaycanda aparılan çoxmədəniyyətli dialoq birgəyaşayışın yaxşı nümunəsi kimi istifadə oluna bilər //Azərbaycan.- 2014.- 12 sentyabr.- S.5.

**14. \*Hüseynov, F.** “Əfsanələr paytaxtı”nda yeni görüşlərə: [Qəbələ Mədəniyyət Mərkəzində keçirilən poeziya axşamı “Qəbələ - Azərbaycanın Əfsanələr Paytaxtı - 2014” tədbirlər planı çərçivəsində gerçəkləşdi] //Mədəniyyət.- 2014.- 24 sentyabr.- S. 9.

**15. \*Hüseynov, F.** Mədəniyyət və turizm nazirinin əhali ilə növbəti görüşü Qusarda gerçəkləşdi //Mədəniyyət.- 2014.- 3 sentyabr.- S.5.

**16. \*İsmayılı Rayon Mədəniyyət Sarayının əsaslı təmir olunan binasında hər cür şərait yaradılıb:** Azərbaycan Prezidenti İlham Əliyevin İsmayılı və Qəbələ rayonlarına səfəri //Azərbaycan.- 2014.- 24 sentyabr.- S.2.

**17. \*“Qobustan kölgələri” baletinin** UNESCO-da nümayişi olub: Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tədbirdə iştirak edib: [Azərbaycan bəstəkarı Fərəc Qarayevin eyniadlı əsərinin nümayişində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də iştirak edib] //Azərbaycan.- 2014.- 19 sentyabr.- S.3.

**18. \*Mədəniyyət və turizm naziri** Qəbələ şəhərində vətəndaşları qəbul edib: [Prezident İlham Əliyevin tapşırığına əsasən, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Qəbələ

şəhərindəki Heydər Əliyev Mərkəzində] //Azərbaycan.- 2014.- 11 sentyabr.- S. 11.

**19. \*Nizamiqızı, H.** Tapdım həqiqətdə şəriyyətimi...: Mirzə Şəfi Vazeh – 220: [Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində təşkil edilən gecə haqqında] //Mədəniyyət.- 2014.- 26 sentyabr.- S. 4.

**20. \*Nizamiqızı, H.** “Tez gəldi hicran, ayrıldıq aman...” : Mahnı Teatrında nəğməkar şair, dramaturq Zeynal Xəlilin 100 illiyi qeyd olundu //Mədəniyyət.- 2014.- 17 sentyabr.- S. 7.

**21. Ömərov, V.** Elmi mədəniyyətin hüquqi dövlətdə inkişaf xüsusiyyətləri //Səs.- 2014.- 3 sentyabr.- S.15.

**22. Ömərov, V.** Ekoloji mədəniyyət, hüquqi dövlət və vətəndaş cəmiyyəti //Səs.- 2014.- 5 sentyabr.- S.15.

**23. \*Ömərov, V.** Əxlaqi-mənəvi mədəniyyət, hüquqi dövlət və vətəndaş cəmiyyəti //Səs.- 2014.- 10 sentyabr.- S. 15.

**24. Ömərov, V.** Hüquqi mədəniyyət, hüquqi dövlət və vətəndaş cəmiyyəti //Səs.- 2014.- 6 sentyabr.- S.15.

**25. \*Peşkar diktörlük sənətimizin** banisi: Siyəzəndə Aydın Qaradağlının 85 illik yubileyi qeyd olunub //Mədəniyyət.- 2014.- 3 sentyabr.- S. 14.

**26. \*Rəis, X.** Hamısı maraqlı repertuar vəd edir: Mədəniyyət mərkəzləri yeni mövsümə yeni layihələrlə başlayırlar //Kaspi.- 2014.- 6-8 sentyabr.- S. 8.

**27. \*Rəis, X.** Kaş, o günlərə qayıda biləydim...: Məşhurlar ilk dərs günü xatirələrini kövrələrək yada salır: [mədəniyyət, şou aləmində üzdə olan məşhurların xatirələri] //Kaspi.- 2014.- 16 sentyabr.- S. 12.

**28. \*Sarıyeva, İ.** Naxçıvanın əvəzsiz mədəniyyət inciləri... //Bakı xəbər.- 2014.- 8 sentyabr.- S.12.

**29. \*Sumqayıtın 65 illik** yubileyi qeyd edilir: [yubileyə həsr edilmiş Şəhər Günü bayramı qeyd olunub] //Azərbaycan.- 2014.- 24 sentyabr.- S.10.



**30. \*Vaqif Bəhmənlı: “Ürəyi** quş kimi yüngülləşdirən iki möcüzə var – göz yaşı və şeir”:

[Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri ilə müsahibə] /müsahibəni apardı Sərvaz Hüseynoğlu //525-ci qəzet.- 2014.- 6 sentyabr.- S. 22-23.

## MƏDƏNİ ƏLAQƏLƏR

**31. \*Abdullayeva, F.** Almaniya turizm təmsilçilərinin ölkəmizə tanışlıq səfəri başa çatıb //Mədəniyyət.- 2014.- 3 sentyabr.- S. 6.

**32. \*Abdullayeva, F.** Dünya turizmində sabit artım davam edir: Taleb Rifai: “Nəticələr son illərin pozitiv tendensiyalarının möhkəmlənməsindən xəbər verir”:

[Dünya Turizm Təşkilatının baş katibinin söylədikləri] //Mədəniyyət.- 2014.- 26 sentyabr.- S. 8.

**33. \*Abdullayeva, F.** “Halay”ın Macarıstanda çıxışı əks-səda doğurub: Folklor kollektivi dekabrda Budapeştdə keçiriləcək daha bir festivala dəvət olunub: [Macarıstanın Kaloça şəhərində] //Mədəniyyət.- 2014.- 17 sentyabr.- S. 12.

**34. \*Abdullayeva, F.** Kulinarlarımız beynəlxalq çempionatın qalibi olublar: [Rumıniyanın Kluj-Napoka şəhərində] //Mədəniyyət.- 2014.- 24 sentyabr.- S. 13.

**35. \*Abdullayeva, S.** Əbülfəs Qarayev Polşa kinematoqrafçıları ilə görüşüb //525-ci qəzet.- 2014.- 9 sentyabr.- S.7.

**36. \*Abdullayeva, S.** Özbəkistan mətbuatında Əbülfəs Qarayevin müsahibəsi dərc olunub //525-ci qəzet.- 2014.- 5 sentyabr.- S.4.

**37. \*Abdullayeva, S.** “Sən həmişə mənimləsən”in Avropa premyerası: Xalq yazıçısı İlyas Əfəndiyevin məşhur əsəri London səhnəsində uğurla nümayiş etdirilir //525-ci qəzet.- 2014.- 20 sentyabr.- S. 17.

**38. ABŞ-ın məşhur musiqi qrupu** Lənkəranda çıxış etdi: [“Meri Mak Brayd” musiqi qrupu] //Ədalət.- 2014.- 23 sentyabr.- S. 4.

**39. \*Almaniyalı mütəxəssislər ölkəmizin** turizm potensialını öyrənir //Mədəniyyət.- 2014.- 12 sentyabr.- S. 3.

**40. Arslan, Y.** Həm Azərbaycanın, həm Türkiyənin yaşadığı sıxıntılar dünyaya yetərli şəkildə çatdırılmayıb: TRT-nin Bakı təmsilçisi Yıldırım Arslan: “Hazırladığımız bütün proqramlarda iki ölkənin ortaq mədəniyyət, adət və mədəniyyət, adət və ənənələrini önə çıxarmaq hədəfimizdir”: [TRT-nin Bakı təmsilçisi ilə müsahibə] /müsahibəni apardı Aygün İbrahim //Olaylar.- 2014.- 2 sentyabr.- S. 4.

**41. \*Azərbaycanla Argentina arasında** mədəni əməkdaşlıq müzakirə edilib //Mədəniyyət.- 2014.- 12 sentyabr.- S. 6.

**42. \*Azəri, L.** Azərbaycan – Gürcüstan əlaqələri müzakirə olunub: “Gürcüstan hər zaman Azərbaycanla əməkdaşlığı, mövcud əlaqələri genişləndirməyə hazırdır”: [mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Gürcüstanın xarici işlər naziri Maya Pancikidzenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü] //Mədəniyyət.- 2014.- 10 sentyabr.- S. 3.

**43. \*Azəri, L.** “Bu təcrübə geniş yayılmalıdır”: [mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Nizami Kino Mərkəzində “Bakı sübhdən günbatanaqəd” praktik təlim kursu keçən Polşa kinematoqrafçıları ilə görüşdü] //Mədəniyyət.- 2014.- 10 sentyabr.- S. 4.

**44. Azərbaycan kitabları Beynəlxalq** Kitab Sərgisində: [Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Rusiyanın 27-ci Moskva Beynəlxalq kitab sərgisində] //Kaspi.- 2014.- 13 sentyabr.- S.9.

**45. \*Azərbaycanın mədəniyyət və turizm** naziri Türkiyənin milli müdafiə naziri ilə görüşüb: [Azərbaycan Beynəlxalq

xalq müdafiə sənayesi “ADEX 2014” sərgisi çərçivəsində] //Azərbaycan.- 2014.- 13 sentyabr.- S.6.

**46. \*Azərbaycan mətbəxi Daşkənd** festivalında: [“Tassano-2014” adlı milli mətbəx festivalında] //Mədəniyyət.- 2014.- 24 sentyabr.- S. 12.

**47. \*“Azərbaycan tolerantlıq məkanıdır”:** Növbəti sərgi İsrailin Afula şəhərində açılıb: [İsrailin müxtəlif şəhərlərində eyniadlı səyyar fotosərgi davam edir] //Mədəniyyət.- 2014.- 12 sentyabr.- S. 7.

**48. \*Bakıda məşhur fransız** rəssamı Bernar Buffenin fərdi sərgisi açılıb: [Heydər Əliyev Mərkəzində] //Azərbaycan.- 2014.- 27 sentyabr.- S.3.

**49. Bakıda məşhur fransız** rəssamı Bernar Buffenin fərdi sərgisi açılıb: Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanış olub //İki sahil.- 2014.- 27 sentyabr.- S.10.

**50. \*Bakıdakı Misir Mədəniyyət** Mərkəzinin 15 illiyi qeyd olunub //Mədəniyyət.- 2014.- 12 sentyabr.- S. 6.

**51. \*BMT-nin Sivilizasiyalar Alyansının** Dünya Forumu keçirilib: Forumda Azərbaycan nümayəndə heyəti iştirak edib: [səfər çərçivəsində Elçin Əfəndiyev çıxışında Azərbaycanın müasir mədəniyyətlərarası münasibətlərə, multikulturalizmin inkişafına, tolerant mədəniyyətin beynəlxalq təbliğinə töhfəsi barədə iştirakçılara məlumat verib] //Mədəniyyət.- 2014.- 3 sentyabr.- S. 4.

**52. \*Daşkənddə dostluq konserti:** [Azərbaycan Dostluq Cəmiyyəti ilə birgə bu ölkənin müstəqilliyinin 23-cü ildönümünə həsr edilən “Mən səni sevirəm, mənə əzizsən, doğma Özbəkistan” adlı dostluq konserti təşkil edilib] //Mədəniyyət.- 2014.- 12 sentyabr.- S.10.

**53. \*“Dostluğun ipək yolu: mədəniyyətlərarası dialoq”:** Bakının musiqi və incəsənət məktəblərinin şagird və müəllim-

ləri Çelyabinskə səfər ediblər: //Mədəniyyət.- 2014.- 12 sentyabr.- S.2.

**54. \*“Ədəbiyyat bizi birləşdirir”:** Ölkəmiz beynəlxalq Uşaq Kitabı Şurasının konqresində təmsil olunub: [F.Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları Meksikanın paytaxtı Mexiko şəhərində İBBY-nin 34-cü konqresində] //Mədəniyyət.- 2014.- 24 sentyabr.- S. 15.

**55. \*Əliyev, Ə.** Azərbaycan incəsənət ustalarının çıxışları fransalı tamaşaçılarının böyük marağına səbəb oldu: [“Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində Parisin Sen-Sülpis meydanında təşkil olunan “Azərbaycan şəhərciyi”ndə] //Azərbaycan.- 2014.- 23 sentyabr.- S.11.

**56. \*Fəxryyə.** Azərbaycan – Almaniya: tarixdən gələn dostluq: Baden-Vürtemberg əyalətinin Bayersbronn şəhərindəki musiqi məktəbinin kollektivi Göygöl rayonunda səfərdə olub //Mədəniyyət.- 2014.- 10 sentyabr.- S. 15.

**57. \*Fransanın Ruan şəhərində** Azərbaycan musiqisi səslənib //Mədəniyyət.- 2014.- 10 sentyabr.- S. 7.

**58. \*Günəş.** Koroğlu festivalı başlayır: [Türkiyənin Bolu şəhərində keçirilən eyniadlı beynəlxalq festival haqqında] //Palitra.- 2014.- 27 sentyabr.- S. 15.

**59. \*Hüseynzadə, F.** Azərbaycanlı uşaqların Rusiyadakı uğurları: [“Ozan”ın, Çelyabinsk Şəhər Administrasiyasının Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə “Dostluğun ipək yolu: mədəniyyətlərin dialoqu” maarifləndirici layihə çərçivəsində Bakıdan Çelyabinsk şəhərinə gənc virtuozlar gediblər] //Palitra.- 2014.- 23 sentyabr.- S. 11.

**60. \*İlkin.** Türkiyədə Azərbaycan Gecəsi təşkil olunub: [Ankaranın Etimesqut Rayon Bələdiyyəsinin təşkil etdiyi 11-ci Beynəlxalq Anadolu Günləri Festivalı çərçivəsində] //Palitra.- 2014.- 9 sentyabr.- S. 5.

61. **\*“İpək yolundan musiqi yolu ilə”**: Veronada Azərbaycan və İtaliya musiqiçilərinin konserti //Mədəniyyət.- 2014.- 17 sentyabr.- S. 8.
62. **\*“İncəsənətdə görkəmli şəxs”**: Milli İncəsənət Muzeyinin direktoruna Kembric Universitetinin təsis etdiyi mükafat təqdim olunub: [professor Çingiz Fərzəliyevə] //Mədəniyyət.- 2014.- 12 sentyabr.- S. 5.
63. **İsmayıloğlu, A.** “Sən həmişə mənimləsən” London-da:[İlyas Əfəndiyevin eyniadlı pyesi Filiz Özcanın quruluşunda ingilis dilində nümayiş olunub] //Ədəbiyyat qəzeti.- 2014.- 19 sentyabr.- S.14.
64. **\*“Qaranlıq işıqlar”**: Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində sərgi: [“Avropa kökləri” seriyasından eyniadlı incəsənət sərgisi] //Mədəniyyət.- 2014.- 17 sentyabr.- S. 8.
65. **Qələndər.** Alman musiqiçiləri Göygöldə: Bayersbronnundakı musiqi məktəbinin şagird və müəllim kollektivi Göygölün tarixi və mədəniyyət abidələrini ziyarət edəcəklər //Həftə içi.- 2014.- 5 sentyabr.- S.4.
66. **\*Mehparə.** Çexiya - kurortlar və abidələr ölkəsi //Mədəniyyət.- 2014.- 10 sentyabr.- S. 10.
67. **\*Məhərrəmov, T.** Ankarada Azərbaycan gecəsi təşkil olunub: [Ankaranın Etimesqut Rayon Bələdiyyəsinin təşkil etdiyi 11-ci Beynəlxalq Anadolu Günləri Festivalı çərçivəsində] //Kaspi.- 2014.- 10 sentyabr.- S. 3.
68. **\*Məmmədov, E.** ABŞ-ın məhşur “Meri Mak Brayd” musiqi qrupu Naxçıvanda konsert verib //Azərbaycan.- 2014.- 25 sentyabr.- S.7.
69. **\*Milli İncəsənət Muzeyində** yapon sənət ruhu: [“Şaraku müasir yapon rəssamların interpretasiyasında” adlı sərgi açıldı] //Mədəniyyət.- 2014.- 26 sentyabr.- S. 9.

**70. \*Monteneqronun Baş naziri** Milo Cukanoviç Heydər Əliyev Mərkəzi ilə tanış olub: [Azərbaycana səfəri çərçivəsində] //Azərbaycan.- 2014.- 19 sentyabr.- S.1.

**71. Müşərrəf Akay:** “**Bakı** inanılmaz şəkildə dəyişib, inkişaf edib”: [Bakı Slavyan Universitetinin növbəti qonağı Türkiyə sənətçisi olub] //Palitra.- 2014.- 25 sentyabr.- S.7.

**72. \*Niftəliyev, E.** Azərbaycan və Avstriya musiqiçiləri Vyanada birgə konsert proqramı ilə çıxış ediblər: [Vyanada “Konzerthaus” mədəniyyət evində] //Azərbaycan.- 2014.- 28 sentyabr.- S.5.

**73. \*Nizamiqızı, H.** Təbrizdə Şəhriyar günləri: Vaqif Bəhmənlili: “Azərbaycan heç zaman Şəhriyardan ayrı olmayıb. Bunu tədbirdə çıxışında da xüsusi vurğuladım”: [İrəvanın Mədəniyyət və İslam İrşad Nazirliyinin təşkilatçılığı ilə Təbriz şəhərində ustad Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 108-ci ildönümü ilə əlaqədar ənənəvi poeziya bayramı keçirilib] //Mədəniyyət.- 2014.- 24 sentyabr.- S. 6.

**74. \*Pena J.** “Səfirliyin açılması ilə mədəni əlaqələrimiz daha da inkişaf edəcək”: [Kolumbiyanın müvəqqəti işlər vəkili cənab Assad Jose Jater Pena ilə müsahibə] //Mədəniyyət.- 2014.- 3 sentyabr.- S. 10.

**75. \*Polşada Azərbaycan muğamı** //Mədəniyyət.- 2014.- 10 sentyabr.- S. 8.

**76. \*Rəis, X.** Bakıda Hindistan bazarı: Sərgidə məşhur hind çayı, geyimlər, yeməklər və astroloq xidməti təklif olunur //Kaspi.- 2014.- 17 sentyabr.- S. 12.

**77. \*Sultanova, M.** “Sərgi ikitərəfli münasibətlərin genişlənməsinə töhfə verəcək”: [“Amay” ticarət mərkəzində “Böyük Hindistan” satış-sərgisinin açılış mərasimi oldu] //Mədəniyyət.- 2014.- 17 sentyabr.- S. 13.

**78. Tağıbəyli, V.** Bakının mərkəzində kiçik Hindistan: Böyük Hindistan sərgisində nümayiş olunan əfsanəvi hind mə-

dəniyyəti bəkililəri heyran edir //Həftə içi.- 2014.- 16 sentyabr.- S.4.

**79. \*Tural.** UNESCO-da “Qobustan kölgələri”: [Azərbaycan bəstəkarı Fərəc Qarayevin eyniadlı baletinin nümayişində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də iştirak edib] //Palitra.- 2014.- 19 sentyabr.- S. 4.

**80. Vaşinqtonda ənənəvi XII Türk Festivalı** keçirilib: [festivalda Azərbaycanla bağlı stenddə ölkənin mədəniyyəti, tarixi barədə fotolar, kitablar və suvenirilər olub] //Palitra.- 2014.- 30 sentyabr.- S. 9.

**81. Vyetnamda Azərbaycan Tarixi** və Mədəniyyətinin Araşdırmaları Mərkəzi yaradılıb: [iki ölkə arasında tarixi və mədəni əlaqənin genişlənməsi ilə bağlı] //Palitra.- 2014.- 30 sentyabr.- S. 8.

**82. \*“YAY!” qalereyasında əfqan** rəssamı Reza Həzarenin “Anesteziya ” sərgisi açılıb //Azərbaycan.- 2014.- 12 sentyabr.- S.12.

**83. \*Yurdsevər, A.** Borçalıda beynəlxalq mədəniyyət festivalı //525-ci qəzet.- 2014.- 23 sentyabr.- S. 7.

**84. \*Zohir Saidov: “Ölkələrimiz** arasında münasibətlərin dərin kökləri mövcuddur”: [Tacikistanın Azərbaycandakı səfirinin müsahibəsi] /müsahibəni apardı Pərvanə //525-ci qəzet.- 2014.- 16 sentyabr.- S. 3.

**Bax:** 9, 98, 103, 105, 107, 108, 109, 110, 111, 117, 220, 241, 283, 303, 312, 315, 316, 342

## Mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşü

**85. \*Bakıda 2014-cü il mədəniyyətlərarası** dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşü işə başlayıb //Azərbaycan.- 2014.- 2 sentyabr.- S.5.

**86. \*Əliyev, İ.** 2014-cü il mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşünün iştirakçılarına: [Azərbaycan Respublika Prezidentinin iştirakçılara arzuları] //Azərbaycan.- 2014.- 2 sentyabr.- S.1.

**87. \*Frekon, K.** “Söylərimizi birləşdirməliyik”: “Əgər sən gerçək inancılısansa, hər kəsi sevecəksən. Amma öz dilindən millətçi vasitə kimi istifadə etmək yanlış yoldur”: [“Din arasında qarşılıqlı əlaqə” mövzusunda Avropa Şurasının mübadilə görüşündə Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi Palatasının prezidenti Jan Klod Frekon ilə müsahibə] /müsahibəni apardı Mehparə //Mədəniyyət.- 2014.- 12 sentyabr.- S. 10.

**88. \*Jan Klod Frekon:** “Azərbaycanda dinlə mədəniyyətin birgə fəaliyyəti üçün bütün şərtlər var”: Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi Palatasının prezidenti ilə müsahibə] / müsahibəni apardı Pərvanə //525-ci qəzet.- 2014.- 19 sentyabr.- S. 5.

**89. \*Jan Loren Mazas:** “Azərbaycanın xalqların dini, mədəni irsinə hörmətlə yanaşması mədəniyyətlərarası dialoqa bir töhfədir”: [Roma Papasının yanında Mədəniyyət Şurasının üzvü ilə müsahibə] /müsahibəni apardı Mehparə //525-ci qəzet.- 2014.- 17 sentyabr.- S. 5.

**90. \*Qabriella Battaini-Draconi:** Azərbaycan dinlər və mədəniyyətlərarası dialoqla bağlı müzakirələrin keçirildiyi məkana çevrilib: [Avropa Şurasının mübadilə görüşü ilə bağlı keçirilən mətbuat konfransında Avropa Şurası baş katibinin müavininin tədbirin təşkilinə görə Azərbaycan hökumətinə təşəkkür



rü] //Azərbaycan.- 2014.- 2 sentyabr.- S.5.; Xalq qəzeti .- 2014.- 2 sentyabr.- S. 4.

**91. \*Mazas, L.** “Müxtəlif dinlərə hörmətlə yanaşan Azərbaycan dünyaya nümunədir”: “Əgər sən gerçək inanclısan, hər kəsi sevəcəksən. Amma öz dilindən millətçi vasitə kimi istifadə etmək yanlış yoldur” [Roma Papasının yanında Mədəniyyət Şurasının üzvü, Jan Loren Mazas ilə müsahibə] /müsahibəni apardı Mehparə //Mədəniyyət.- 2014.- 3 sentyabr.- S. 10.

**92. \*Mehparə.** Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə: Tədbir zamanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin Avropa Şurası Baş katibinin müavini Qabriela Battani-Draqoni ilə görüşü olub: //Mədəniyyət.- 2014.- 3 sentyabr.- S. 3.; Xalq qəzeti .- 2014.- 2 sentyabr.- S.4.

**93. \*Mendes, K.** “Dünyada dinlərarası və mədəniyyətlərarası mübarizə çox ciddi problemdir”: “Öz aramızda dialoq qura bilsək, bu xoşagəlməz halları aradan qaldıra bilərik”: [“Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə” mövzusunda Portuqaliyanın Avropa Şurasındakı daimi nümayəndəsi, qurumun Nazirlər Komitəsinin təhsil, mədəniyyət, idman, gənclər və ətraf mühit üzrə məruzəçi qrupunun sədri Luis Fillipe Kastro Mendes ilə müsahibə] /müsahibəni apardı Mehparə //Mədəniyyət.- 2014.- 26 sentyabr.- S. 11.

**94. \*Mədəniyyətlərarası dialoqun dini** ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşü başa çatıb: [“Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə” mövzusunda] //Azərbaycan.- 2014.- 3 sentyabr.- S.3.

**95. \*III Dünya Mədəniyyətlərarası** Dialoq Forumu ilə bağlı müzakirələr aparılıb: Mədəniyyət və turizm naziri Bakıda səfərdə olan Avropa Şurasının Demokratik vətəndaşlıq və iştirak şöbəsinin direktoru ilə görüşüb: [Əbülfəs Qarayev Jan Kristof Bas ilə görüşüb] //Mədəniyyət.- 2014.- 5 sentyabr.- S.4.

## HEYDƏR ƏLİYEV FONDU

**96. \*Əliyev, Ə.** Azərbaycanda çoxlu istedadlı gənc ifaçılar vardır: [Parisin VI rayonundakı Sen-Sülpis meydanında təşkil olunan “Azərbaycan şəhərciyi” çərçivəsində keçirilən tədbirlərin səkkizinci günü caz musiqisinə həsr olunub] //Azərbaycan.- 2014.- 28 sentyabr.- S.5.

**97. \*Əliyev, Ə.** Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Parisdə keçirilən Azərbaycan günləri böyük maraq doğurub: [Sen-Sülpis meydanında təşkil olunan “Azərbaycan şəhərciyi” çərçivəsində] //Azərbaycan.- 2014.- 25 sentyabr.- S.7.

**98. \*Əliyev, Ə.** “Qaytağı” instrumental ansamblı fransız tamaşaçıları qarşısında çıxış edib: [Parisin VI rayonundakı Sen-Sülpis meydanında təşkil olunan “Azərbaycan şəhərciyi” çərçivəsində] //Azərbaycan.- 2014.- 26 sentyabr.- S. 7.

**99. \*Əliyev, Ə.** Parisdə təşkil olunan “Azərbaycan şəhərciyi”ndə muğam səslənib: [Sen-Sülpis meydanında təşkil olunan “Azərbaycan şəhərciyi” çərçivəsində] //Azərbaycan.- 2014.- 30 sentyabr.- S.6.

**100. \*Əliyeva, M.** Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Afinada “Bakı-2015” Avropa Oyunlarının təqdimatı keçirilib: Təqdimat mərasimində Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak edib: Birinci xanım Mehriban Əliyevanın çıxışı //Azərbaycan.- 2014.- 30 sentyabr.- S.5-6.

**101.\*Əliyeva, M.** Parisdə “Azərbaycan şəhərciyi”nin açılışı olub: Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə iştirak edib: Birinci xanım Mehriban Əliyevanın çıxışı: [San- Sülpis meydanında Heydər Əliyev Fondu tərəfindən] //Azərbaycan.- 2014.- 21 sentyabr.- S.7.

**102. \*Hacıyev, İ.** Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Afinada Azərbaycan Mədəniyyəti Günləri başlayıb: [Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tədbirdə iştirak edib] //Azərbaycan.- 2014.- 30 sentyabr.- S.5.

**103.\*Heydər Əliyev Fondunun** Azərbaycanı fransızlara tanıtməqlə bağlı fəaliyyəti təqdirəlayiqdir: [Parisdə təşkil olunan “Azərbaycan şəhərciyi”-nin açılışında Bakıdan gələn incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər] //Azərbaycan.- 2014.- 24 sentyabr.- S.10; Mədəniyyət.- 2014.- 24 sentyabr.- S. 8.

**104.\*Kazimov, M.** Heydər Əliyev Fondunun bəşəri ideal-lara xidməti beynəlxalq aləmdə yüksək dəyərləndirilir //Xalq qəzeti.- 2014.- 14 sentyabr.- S.3.

**105.\*Parisdə Azərbaycan Dövlət** rəqs ansamblının çıxışı böyük maraqla qarşılıb: [Heydər Əliyev Fondu tərəfindən təşkil edilən “Azərbaycan şəhərciyi” layihəsi çərçivəsində] //Azərbaycan.- 2014.- 23 sentyabr.- S.11.

**106.\*Parisdə təşkil olunan** Azərbaycan günləri başa çatıb: [Sen-Sülpis meydanında təşkil olunan “Azərbaycan şəhərciyi” çərçivəsində] //Azərbaycan.- 2014.- 30 sentyabr.- S.6.

**107.\*Tural.** Fransada “Azərbaycan şəhərciyi”: [Heydər Əliyev Fondu tərəfindən təşkil edilən eyniadlı layihə çərçivəsində] //Palitra.- 2014.- 23 sentyabr.- S.5.

**108.\*Tural.** Fransızlar Azərbaycana heyran qalıblar: [Heydər Əliyev Fondu tərəfindən Fransada təşkil edilən “Azərbaycan şəhərciyi” adlı layihə] //Palitra.- 2014.- 24 sentyabr.- S.5.

**109.\*Tural.** Fransızlar Azərbaycan rəqslərinə valeh olub: [Heydər Əliyev Fondu tərəfindən təşkil edilən “Azərbaycan şəhərciyi” layihəsi çərçivəsində] //Palitra.- 2014.- 27 sentyabr.- S.3.

**110.\*Tural.** Parisdə Azərbaycan Dövlət rəqs ansamblının çıxışı böyük maraqla qarşılıb: [Heydər Əliyev Fondu tərəfindən təşkil edilən eyniadlı layihə çərçivəsində] //Palitra.-2014.- 23 sentyabr.- S.13.

**111.\*Tural.** “Qaytağı” fransalı tamaşaçıları heyran edib: [Heydər Əliyev Fondu tərəfindən təşkil edilən “Azərbaycan şəhərciyi” layihəsi çərçivəsində] //Palitra.- 2014.- 24 sentyabr.- S.5.

hərçiyi” layihəsi çərçivəsində] //Palitra.- 2014.- 26 sentyabr.- S.11.

## **SARAYLAR, MƏDƏNİYYƏT EVLƏRİ VƏ İSTİRAHƏT PARKLARI**

**112.\*Heydər Əliyev Fondunun** vitse-prezidenti Leyla Əliyeva Dədə Qorqud parkında 3D qraffiti layihəsinin açılışında iştirak edib: [DEA İctimai Birliyi və “YARAT” Müasir İncəsənət Məkanının birgə təşəbbüsü ilə] //Azərbaycan.- 2014.- 26 sentyabr.- S. 6.

## **İNFORMASIYA VƏ REKLAM İŞİ**

**113.\*Rza, Z.** Peşəkarlıq səviyyəsi bütün çağırışlara cavab verməlidir: [Kütləvi informasiya vasitələri haqqında] //İki sahil.- 2014. - 2 sentyabr. S. 9.

**114.Vəfalı, T.** “Elektron hökumət”ə və “Elektron imza”ya maraq artır //Həftə içi.- 2014.- 11 sentyabr.- S. 3.

## **KİTABXANA İŞİ**

**115.\*Azərbaycan kitabının növbəti** uğuru: Moskvada MDB ölkələrinin XI beynəlxalq “Kitab sənəti” müsabiqəsinin mükafatları təqdim olunub: [Stenddə Heydər Əliyev Fondunun nəşrləri, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə işıq üzü görün kitablar, ölkənin ayrı-ayrı nəşriyyatlarının çap nümunələri yer alıb] //Mədəniyyət.- 2014.- 12 sentyabr.- S. 7.

**116.\*Azəri, L.** Qədim Şumerdə kitab mədəniyyəti //Mədəniyyət.- 2014.- 3 sentyabr.- S. 13.

**117.\*Azərbaycan və Mərakeşin** milli kitabxanaları arasında əməkdaşlıq memorandumu imzalanacaq: [Mərakeş Krallığının ölkəmizdəki səfiri Həsən Hami M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında olub] //Mədəniyyət.- 2014.- 12 sentyabr.- S. 5.

**118.\*Bakıda ilk milli** qiraətxananın 120 illiyi qeyd olunub: [M.Ə.Sabir adına Mərkəzi Şəhər Kitabxanasında] //Mədəniyyət.- 2014.- 19 sentyabr.- S. 12.

**119.\*Bəkirova, M.** Oğuz MKS-də tələbə gənclərlə görüş //Mədəniyyət.- 2014.- 3 sentyabr.- S. 13.

**120.\*Qarayev, Ə.** “Özümü kitabsız, müəllimsiz təsəvvür edə bilmirəm”: “Kağız kitab hələ yarım əsr də öz mövqeyində qala bilər” deyən nazirin fikrincə, insanlarda antik kitab ovqatı yaradan kitabxanalar ləğv olunmalıdır: [Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevlə müsahibə] /Müsahibəni apardı Səlim Babullaoğlu //Mədəniyyət.- 2014.- 3 sentyabr.- S. 8.

**121.\*Qarayev, Ə.** “Özümü kitabsız, müəllimsiz təsəvvür edə bilmirəm”: “Kağız kitab hələ yarım əsr də öz mövqeyində qala bilər” deyən nazirin fikrincə, insanlarda antik kitab ovqatı yaradan kitabxanalar ləğv olunmalıdır: [Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevlə müsahibə] /müsahibəni apardı Səlim Babullaoğlu //Mədəniyyət.- 2014.- 5 sentyabr.- S. 8-9.

**122.\*Qırğızistan Milli Kitabxanasının** 80 illik yubiley tədbirlərində Azərbaycan da təmsil olunub: [M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov yubiley tədbirlərində iştirak edib] //Azərbaycan.- 2014.- 23 sentyabr.- S.12.

**123.\*Qırğızistan Milli Kitabxanasının** 80 illiyi qeyd olunub: [M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov Bışkekdə keçirilən Qırğızistan Milli Kitabxanasının 80 illik yubiley tədbirlərində iştirak edib] //Mədəniyyət.- 2014.- 24 sentyabr.- S. 4.

## MUZEY İŞİ

**124.\*Abdullayeva, F.** Xalça Muzeyi qapılarını ziyarətçilərin üzünə açdı: Muzey turizm şirkətləri ilə yaxından əməkdaşlıq edəcək //Mədəniyyət.- 2014.- 3 sentyabr.- S. 9.

**125.\*Bayramov, R.** Maestronun xatirəsinə: Niyazinin mənzil-muzeyinin fəaliyyətə başlamasının 20 ili tamam olur //Mədəniyyət.- 2014.- 19 sentyabr.-S. 13.

**126.Cəbrayıloğlu, E.** Hər gün qapısı döyülən Maestro: Niyazinin mənzil muzeyinin 20 yaşı tamam olur //Ədalət.- 2014.- 6 sentyabr.- S. 12.

**127.Cəfərova, N.** Azərbaycanda muzey fəaliyyətinin monitorinqinin aparılması nə üçün lazımdır? //Kaspi.- 2014.- 18 sentyabr. - S.12.

**128.\*“90 il. Naxçıvan Muxtar Respublikası”** miniatür kitabının təqdimatı oldu: [Heydər Əliyev Muzeyində təqdimatı keçirilən eyniadlı kitabın nasiri və tərtibatçısı, Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi Zərifə Salahovadır] //Azərbaycan.- 2014.- 30 sentyabr.- S.7.

**129.\*Göygöldə Alman İcmasının** Tarixi Muzeyi yaradılacaq: [Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Göygöl şəhərində konfrans və seminar-trening işə başlayıb] //Mədəniyyət.- 2014.- 19 sentyabr.- S. 4.

**130.Heydərova, A.** Dahi bəstəkarın ev-muzeyinə həsr olunmuş 30 il: [Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru Sərdar Fərəcovun muzeydə fəaliyyətinin 30 illiyi ilə bağlı] //Kaspi.- 2014.- 23 sentyabr.- S. 14.

**131.Xalça Muzeyi ictimaiyyət** üçün açıq elan olundu //Kaspi.- 2014.- 3 sentyabr.- S. 16.

**132.\*Məmmədzadə, V.** “Yeniyyətmələrin mənəvi inkişafında muzeylər güclü təsirə malikdir”: [Azərbaycan Turizm

İnstitutunun baş müəllimi Vüsalə Məmməd zadə ilə müsahibə] /müsahibəni apardı Nigar Abdullayeva //Palitra.- 2014.- 16 sentyabr.- S. 11.

**133.Naxçıvanda növbəti “Muzey günləri”** tədbiri: İki sahil.- 2014.- 2 sentyabr. S. 14.

**134.\*Sarıyeva, İ.** Milli Azərbaycan Tarixi Muzeyi – mədəniyyət və tariximizin qorunduğu məkan... //Bakı xəbər.- 2014.- 18 sentyabr.- S.15.

**135.\*Sarıyeva, İ.** Tariximizin mədəniyyət və dövlətçilik saxlancları... Yaxud bayraqlarımızın zəfər ucalığı... //Bakı xəbər.- 2014.- 19-21 sentyabr.- S.15.

**136.\*Seyidova, İ.** Muzeydə görüş: [Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyində nəğməkar şairə Şərafət Dağıstanlı ilə bağlı görüş keçirildi] //Mədəniyyət.- 2014.- 12 sentyabr.- S. 11.

**137.\*Turan Cavidin xatirəsi** yad edilib: [Hüseyn Cavidin ev-muzeyində Cavidlər ailəsinin layiqli davamçısının vəfatının 10-cu ildönümü ilə bağlı xatirə mərasimi keçirilib] //Mədəniyyət.- 2014.- 17 sentyabr.- S. 11.

## TARİX VƏ MƏDƏNİYYƏT ABİDƏLƏRİ

**138.\*Abdullayeva, S.** Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Naxçıvanın yeri və rolu: //525-ci qəzet.- 2014.- 3, 4, 5, 9, 10, 11, 16, 18, 19, 20, 23, 24, 25, 27 sentyabr.

**139.\*Aygün.** Naxçıvan ərazisində tapılan abidələr nələrdən danışır? //Olaylar.- 2014.- 4 sentyabr.- S.4.

**140.\*Əbülfəz Qarayev: İşğal** olunmuş ərazilərə abidələrin dağılması ilə bağlı araşdırıcı missiyanın göndərilməsi süni şəkildə uzadılır //İki sahil.- 2014.- 2 sentyabr. S. 14.

**141. Əhmədoğlu, M.** Xan Sarayının bənzərsizliyi: [Şəki Xan Sarayı haqqında] //Ədalət.- 2014.- 27 sentyabr.- S. 4.

**142.\*Əliyev, İ.** “Tarixi abidələr baxımından Abşeron unikal ərazidir”: Müsahibimiz Abşeron arxeoloji ekspedisiyasının

rəhbəri, tarix elmləri namizədi İdris Əliyevdir /müsaibəni apardı Xəyalə Günəş //Palitra.- 2014.- 2 sentyabr.- S. 13.

**143.\*Hüseynov, H.** “Dini abidələrdə tarixin izləri” layihəsi tariximizin yeni səhifələrini üzə çıxaracaq: [Qarabağ üzrə qazi Hacı Ramazan Hüseynovun müsaibəsi] //525-ci qəzet.- 2014.- 6 sentyabr.- S. 25.

**144.\*Kərimova, S.** “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu: Tarix mədəniyyət abidələrimiz //Azərbaycan müəllimi.- 2014.- 12 sentyabr.- S.9.

**145. \*Sarıyeva, İ.** Tarixi mədəniyyətimizin qədim tarixə malik qoruqları - Avey dağı və Damcılı mağarası...: [Gürcüstanla Qazax rayonu arasında yerləşən “Aveydağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu və “Damcılı” mağarası haqqında] //Bakı xəbər.- 2014.- 23 sentyabr.- S.15.

**146.\*Tovuzda qədim yaşayış** məskəni aşkar edilib //Mədəniyyət.- 2014.- 5 sentyabr.- S. 13.

## İNCƏSƏNƏT

**147. \*Azərbaycan incəsənətinin təbliği** ilə bağlı layihə həyata keçirilir //Mədəniyyət.- 2014.- 5 sentyabr- S. 8.

**148.\*Qaraca, B.** Bizimlə yaşayan tarix: [ölüm və doğum tarixi sentyabr ayının son günlərinə təsadüf edən şair Mir Mövsüm Nəvvab, kinorejissor Lətif Səfərov, xanəndə Səxavət Məmmədov və başqaları haqqında] //Azərbaycan.- 2014.- 30 sentyabr.- S.11.

## RƏNGKARLIQ

**149.\*Abdullayeva, S.** “Azərbaycan milli geyimləri” Bakı İncəsənət Mərkəzində: [İsveçdə yaşayan rəssam Kəmalə Kəri-



mova Janssonun fərdi yaradıcılıq sərgisi açılıb] //525-ci qəzet. 2014.- 19 sentyabr.- S.7.

**150.\*Abdullayeva, S.** Müasir İncəsənət Muzeyində “Meqapolis” sərgisi: [kurator Fərid Məmmədžadənin eyniadlı sərgisinin açılması haqqında] //525-ci qəzet.- 2014.- 9 sentyabr.- S. 7.

**151.\*Azəri, L.** Neft salnaməsi sənət əsərlərində: “Əsrin müqaviləsi”nin 20 illiyinə həsr olunmuş təsviri sənət və musiqi müsabiqələrinin qalibləri mükafatlandırıldı: //Mədəniyyət.- 2014.- 19 sentyabr.- S. 9.

**152.\*Bakı Müasir İncəsənət** Muzeyində Rəşad Babayevin “Ada” adlı fərdi sərgisi açılıb //Azərbaycan.- 2014.- 30 sentyabr.- S.11.

**153.\*Eminbəyli, N.** Heykəltəraş Ömər Eldarovun yaradıcılığında qadın portretləri //Təzadlar.- 2014.- 23 sentyabr.- S.15.

**154.\*Fərzəliyev Ç.** “Bu mükafatı muzeyimiz üçün uğur hesab edirəm”: Professor Çingiz Fərzəliyev: “Rəssamlıqla məşğul olmağa son dövrlərdə vaxtım az olur. Amma bu işdən böyük zövq alıram”: [Beynəlxalq Bioqrafik Mərkəzin “2014-cü il - İncəsənətdə görkəmli şəxs” mükafatına layiq görülmüş Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar incəsənət xadimi ilə müsahibə] /müsahibəni apardı Lalə //Mədəniyyət.- 2014.- 26 sentyabr.- S. 6.

**155.\*Hüseynov, F.** Rəssamlıq Akademiyasında “Dostluq sərgisi”: [Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının muzey-sərgi kompleksində eyniadlı sərginin açılışı oldu] //Mədəniyyət.- 2014.- 17 sentyabr.- S. 2.

**156.\*İpəkdə yaşayan izlər:** [gənc rəssam Tünzalə Məmmədžadə və onun tələbələrinin eynadlı sərgisi açılıb] //Mədəniyyət.- 2014.- 12 sentyabr.- S. 5.

**157.\*Müasir İncəsənət Muzeyində** “Meqapolis” sərgisi: [Azərbaycan rəssamları Məmməd Mustafayev və Niyaz Nəcəf-

ovun əsərlərindən ibarət sərgi] //Azərbaycan.- 2014.- 7 sentyabr.- S. 6.

**158.\*Nərimanoğlu, M.** Əlil əllərin “danışan” tabloları: [gənc rəssam Könül İsmayılova haqqında] //Azərbaycan.- 2014.- 23 sentyabr.- S.9.

**159.\*Sumqayıt 65 illik** yubileyini qeyd edir: [Sumqayıtın şəhər statusu almasının ildönümü çərçivəsində rəsm sərgisi keçirilib] //Palitra - 2014.- 24 sentyabr.- S. 2.

## DEKORATİV – TƏTBİQİ İNCƏSƏNƏT

**160.\*Əsədbəyli, S.** Xalça Muzeyindən xoş təəssüratlarla //Ədalət.- 2014.- 30 sentyabr.- S. 4.

**161.Qasımxanlı, G.** Əsrlərin yadigarı - Azərbaycan xalçası //Palitra.- 2014.- 25 sentyabr.- S. 7.

**162.\*Quluzadə, N.** Azərbaycan xalçalarını bəzəyən ornamentlər //Xalq cəbhəsi.- 2014.- 4 sentyabr.- S. 14.

**163.\*Nərimanoğlu, M.** Azərbaycanın daha bir rəmzi: [L.Kərimov adına Azərbaycan Xalçası və Xalq-Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru Rəya Tağıyeva ilə söhbət] //Azərbaycan.- 2014.- 3 sentyabr.- S. 8.

**164.\*Oktay.** Xalça muzeyi – tarixi kimliyimizə işıq salan məkan //Yeni Azərbaycan.- 2014.- 3 sentyabr.- S. 5.

**165.\*Oktay.** Azərbaycan xalçaçılıq ənənələrini yaşadan şirkət – “Azər-İlmə”: Vidadi Muradov: Xalqımızın qürur mənbəyi olan, nəsillərdən-nəsillərə yadigar qalan xalçaçılıq sənəti, həm də incəsənətimizin dünya mədəniyyətinə inteqrasiyasında bir vasitədir //Yeni Azərbaycan.- 2014.- 12 sentyabr.- S. 6.

**166.\*Uğur.** Xalça naxışları ilə xalqın tarixini öyrənmək mümkündür //Xalq cəbhəsi.- 2014.- 10 sentyabr.- S. 14.

## HEYKƏLTƏRAŞLIQ

**167.Məmmədova, G.** Şəhərsalmada və memarlıqda heykəltəraşlıq abidələrinin rolu və əhəmiyyəti //Palitra. - 2014.- 26 sentyabr.- S. 13.

## MODA VƏ DIZAYN

**168.\*Qorqud.** “Excelsior Hotel Baku”da “Fashion Night 2014” tədbiri keçirildi: [müasir moda mədəniyyətinin inkişafı və təbliği məqsədilə] //Palitra.- 2014.- 17 sentyabr.- S. 15.

## MUSİQİ

**169.\*Abdullayeva, S.** “Türk xalqlarının musiqisi ortaq dəyərlər müstəvisində” müzakirə edilib: [Beynəlxalq Musiqi Festivalı çərçivəsində Bəstəkarlar İttifaqında eyniadlı konfransın keçirilməsi haqqında] //525-ci qəzet.- 2014.- 25 sentyabr.- S. 5.

**170.\*Ağa, H.** “İlk müəllimim Bakı radiosu olub”: [Təbrizdə yaşayan, qeyri-adi muğam ifaçısı Həmid Ağa ilə sənəti barədə müsahibə] /müsahibəni apardı Fərqanə Mehdiyeva //Palitra.- 2014.- 9 sentyabr.- S. 10.

**171.\*Azəri, L.** Azərbaycanlı musiqişünasın layihəsi İzmir sərgisində: [Türkiyədə yaşayan həmyerlimiz, musiqi terapiyası ilə məşğul olan Züleyxa Abdullayevanın “Səni sənə çalım” adlı piano əsəri haqqında] //Mədəniyyət.- 2014.- 3 sentyabr.- S. 5.

**172.\*Azəri, L.** Bilik Günü qeyd edildi: [V.Mustafazadə adına 2 saylı uşaq incəsənət məktəbində] //Mədəniyyət.- 2014.- 17 sentyabr.- S. 13.

**173.\*Azəri, L.** “Dünya mədəniyyəti ilə tanış olmaq üçün sərhədləri aşmalıyıq”: Azərbaycanlı gənc violın ifaçısı İsvəçrə-

də yay kurslarında iştirak edib: [Prezident təqaüdcüsü Osman Eyyublu haqqında] //Mədəniyyət.- 2014.- 5 sentyabr.- S. 5.

**174.\*Azəri, L.** Niyazinin mənzil-muzeyinin 20 illiyi qeyd olundu //Mədəniyyət.- 2014.- 26 sentyabr.- S. 6.

**175.\*Bayramova, A.** Unudulmuş musiqi alətlərinə yenidən həyat verən Məcnun Kərim //Zaman.- 2014.- 26 sentyabr.- S. 13.

**176.\*Beynəlxalq musiqi bayramı** yekunlaşır //Mədəniyyət.- 2014.- 26 sentyabr.- S.3.

**177.\*Əliyev, R.** İlahidən gələn səs: [Xalq artisti Nəzakət Teymurova haqqında] //Təzadlar.- 2014.- 11 sentyabr.- S. 6.

**178.\*Əlizadə, F.** “Hər cür şəraitdə yazıb-yaratmaq mümkündür”: [Xalq artisti, professor Fırəngiz Əlizadənin müsahibəsi] //Mədəniyyət.- 2014.- 10 sentyabr.- S. 6.

**179.\*Əsərləri dünyada ən** çox səslənən bəstəkar: [görkəmli bəstəkar Arif Məlikovun 81 illiyi münasibətilə] //Səs.- 2014.- 13 sentyabr.- S.12.

**180.\*Fəriz.** Musiqi – mənəvi sərvətimiz: [M.S.Ordubadinin xatirə muzeyində eyniadlı tədbir keçirilib] //Mədəniyyət.- 2014.- 19 sentyabr.- S. 12.

**181.\*Fərəcov, S.** “Azərbaycan musiqi mədəniyyəti korifeylərinin gəncliyi”: [Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində eyniadlı tədbir keçirildi] //Mədəniyyət.- 2014.- 17 sentyabr.- S. 4.

**182.\*Fərəcov, S.** “Həyatdan və səhnədən doymayıb gedirəm”: [Xalq artisti Firuzə Əlixanova haqqında] //Mədəniyyət.- 2014.- 12 sentyabr.- S. 15.

**183.\*Fərəcov, S.** “Rəğbət elə tənburə, müğənni, gəl ürək-dən...”: [simli musiqi aləti tənbur haqqında] Mədəniyyət.- 2014.- 19 sentyabr.- S. 15.

**184.\*Fərəcov, S.** Niyazinin mənzil-muzeyində gənc ifaçıların konserti //Mədəniyyət.- 2014.- 5 sentyabr.- S. 4.

**185.\*Fərhadov, P.** “Milli musiqimiz gənclərimizin mənəvi inkişafına böyük təsir göstərir”: [kamança ifaçısı, Şuşa Musiqi Kolleci və Azərbaycan Milli Konservatoriyasının müəllimi ilə müsahibə] /müsahibəni apardı Nigar Abdullayeva //Palitra.- 2014.- 20 sentyabr.- S. 11.

**186.\*Fətəliyev, R.** Vətənin obrazını canlandıran bir romans haqqında düşüncələr: [sözləri Cəfər Cabbarlıya musiqisi bəstəkar Asəf Zeynallıya aid olan “Ölkəm” romansı haqqında] //Azərbaycan.- 2014.- 25 sentyabr.- S.6.

**187.Göyçayev, T.** Ruhun qidasıdır musiqi: [Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin direktoru Teymur Göyçayevlə müsahibə] / müsahibəni apardı Günay Camalqızı //Ekran-efir.- 2014.- 19 sentyabr.- S.10.

**188.Güləyə.** Səs sözün əlindən tutub gedirsə...: [Xalq artisti Arif Babayev haqqında] //Kaspi.- 2014.- 13 sentyabr.- S. 24.

**189.\*Günəş, X.** “Musiqi mənəvi sərvətimizdir”: [M. S. Ordubadinin xatirə muzeyində tədbir keçirildi] //Palitra.- 2014.- 17 sentyabr.- S. 13.

**190.\*Hacıyev, K.** “Türklər bizim klassik musiqimizə heyrandırlar”: Kamil Hacıyev: “Məqsədimiz insanlara özümüzü dinlədə bilmək, konsertlər verməkdir”: [Türkiyədə fərqli mədəniyyətləri bir araya gətirən “No Land” (Məkansız) qrupunun rəhbəri, azərbaycanlı tələbə ilə müsahibə] /müsahibəni apardı Fuad Hüseynzadə //Palitra.- 2014.- 19 sentyabr.- S. 6.

**191.\*Həmidə.** Ecazkar “Yeddi gözəl: [Akademik Opera və Balet Teatrı böyük bəstəkar Qara Qarayevin “Yeddi gözəl” baletinin tamaşası ilə 106-cı mövsümünə başladı] //Mədəniyyət.- 2014.- 24 sentyabr.- S. 4.

**192.\*Həsənzadə, X.** “Hər bir xalqın öz ənənəsinə söykənməsi, onun gələcəyinin göstəricisidir”: Xatirə Həsənzadə: “Çox istedadlı gənc nəslimiz yetişir. Bir müəllim və azərbaycanlı kimi onların düşüncə tərzini gördükcə, qürur hissi duyuram”:

[Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti, sənətsünaslıq üzrə fəlsəfə doktoru, musiqişünasla müsahibə] /müsahibəni apardı Xəyalə Günəş //Palitra.- 2014.- 17 sentyabr.- S. 13.

**193.\*Xalq artisti Tamilla** Mahmudova dünyasını dəyişib: [Azərbaycanın Xalq artisti və Rusiyanın Əməkdar artisti, “Şöhrət” ordenli, Moskva Dövlət Pedaqoji Universitetinin musiqi fakültəsinin professoru, pianoçu] //Mədəniyyət.- 2014.- 17 sentyabr.- S. 14.

**194.\*Kəbirlinskaya, E.** Musiqi mədəniyyətimizdə parlaq imza – professor Elmira Səfərova: //525-ci qəzet.- 2014.- 12 sentyabr.- S.4.

**195.\*Kərimi, S.** “Xoşbəxtlik – problemləri həll edə bilməkdir”: [Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor Səyavuş Kərimi ilə müsahibə] /müsahibəni apardı Sevinc Mürvətqızı //525-ci qəzet.- 2014.- 6 sentyabr.- S. 18-19.

**196.Qurbanov, Ə.** “Mənə fəxri adı Niyazi verib”: Aşıq Qurban xanəndə oğlu bu gün şou-biznesdə olanlardan heç kimi tanımır, heç də tanımaq istəmir: [xanəndə Vaqif Qurbanov ilə müsahibə] /müsahibəni apardı Etibar Cəbrayıl oğlu //Ədalət.- 2014.- 27 sentyabr.- S.11.

**197.\*Lənkəranda Milli Musiqi** Günü ilə bağlı tədbirlər: [Lənkəran Şəhər Mərkəzi Kitabxanasında eyniadlı mövzuda təd bir keçirilib] //Mədəniyyət.- 2014.- 24 sentyabr.- S.15.

**198.Mərdanov, Ç.** 65 yaşlı ustad sənətkar: [Müslüm Maqomayev adına 26 nömrəli uşaq musiqi məktəbinin müəllimi, kamança ifaçısı Çingiz Mərdanov ilə müsahibə] /müsahibəni apardı Məmməd həsən Məmmədov //Azad Azərbaycan.- 2014.- 30 sentyabr.- S.7.

**199.Məmmədova, X.** Hər yarışmanın öz yeri var: Mütəxəssislər ölkəmizin “Eurovision”la yanaşı, digər beynəlxalq

musiqi yarışmalarında da iştirak etməsinin tərəfdarıdır //Kaspi.- 2014.- 23 sentyabr.- S. 12.

**200.\*Məmmədov, T.** “Musiqi Dünyası” beynəlxalq jurnalı 15 yaşında: Baş redaktor Tariyel Məmmədov: “Fəxr edirik ki, Azərbaycanda belə bir jurnal var”: [jurnalın naşiri və baş redaktoru, sənətşünaslıq doktoru, professor Tariyel Məmmədovla müsahibə] //Kaspi.-2014.- 13-15 sentyabr.- S. 8.

**201.\*Nizamiqızı, H.** Şirin nəğmələrdə acı bir ömür: Yaxud “Evlərinin önü yonca...” olmasa da...: [xalqın sənətkarı, sevilən ifaçısı kimi yaddaşlarda qalan Nərminə Məmmədova haqqında] //Mədəniyyət.- 2014.- 12 sentyabr.- S. 13.

**202.\*Salamqızı, Y.** Sənətinizin vurğunu olan musiqiçiləri heyrətləndirin, İlqar müəllim: [Lənkəran Dövlət Humanitar Kollecinin müəlliminin 50 illiyi münasibətilə] //Zaman.- 2014.- 23 sentyabr.- S. 6.

**203.\*Teymurova, N.** Həm öyrədirəm, həm də öyrənirəm... Nəzakət Teymurova: “Muğam əmək tələb edir”: [Xalq artisti ilə müsahibə] /müsahibəni apardı Xədicə Qiyas //Ekspress.- 2014.- 13-15 sentyabr.- S.19.

**204.Vəliyeva, B.** “Hazırda” “Arazbarı” adlı möhtəşəm layihə üzərində işləyirik: Bəyimxanım Vəliyeva: “Hər dəfə Sona xanımın yaradıcılığına baş vuranda özümü rahat bir gəmidə, ucsuz-bucaqsız aləmdə hiss edirəm”: [gənc xanəndə ilə müsahibə] /müsahibəni apardı Xəyalə Rəis //Kaspi.- 2014.- 26 sentyabr.- S. 17.

**205.\*Zeynalov, S.** Azərbaycan muğamının mahir ifaçısı: [“İrs” folklor ansamblının solisti, xanəndə Sahib Zeynalov ilə müsahibə] /müsahibəni apardı Məmmədov Məmməd həsən //Azad Azərbaycan.- 2014.- 12 sentyabr.- S. 5.

**206.Zümrüd.** Qəbələ Beynəlxalq Musiqi Festivalı dünyanın hər yerinə yenidən səs saldı: Heydər Əliyev Fondunun təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan milli dəyərlərini Qərb dünyasına daha da yaxınlaşdırdı //Səs.- 2014.- 5 avqust.- S.12.

**207.Zümrüd.** Qəbələ Beynəlxalq tədbirlərin təşkil olunduğu məkandır //Səs.- 2014.- 6 avqust.- S.12.

**Bax:** 56, 57, 59, 61, 72, 75

## **18 Sentyabr Üzeyir Musiqi Günü və VI Beynəlxalq Musiqi Festivalı**

**208.\*Abdullayeva, F.** Üzeyir musiqisinin cazibəsi: Dahi bəstəkarın doğum günündə milli musiqi bayramı //Mədəniyyət.- 2014.- 19 sentyabr.- S. 3.

**209.\*Abdullayeva, S.** Üzeyir Hacıbəyli adına VI Beynəlxalq Musiqi Festivalı yekunlaşıb //525-ci qəzet.- 2014.- 30 sentyabr.- S.7.

**210.Astanbəyli, E.** Üzeyir Hacıbəyov haqqında... /Azadlıq.- 2014.- 18 sentyabr.- S.7.

**211.\*“Azərbaycanın görkəmli bəstəkarları”** fotoalbomu təqdim edilib: [Üzeyir Hacıbəylinin ev-muzeyində] //Azərbaycan.- 2014.- 19 sentyabr.- S.11.

**212.\*Azəri, L.** Dahi bəstəkarın irsi elektron topluda: [Milli Kitabxanada dahi bəstəkar haqqında elektron məlumat bazasının və “Üzeyir Hacıbəyli irsi” mövzusunda kitab sərgisinin təqdimatı keçirildi] //Mədəniyyət.- 2014.- 19 sentyabr.- S. 4.

**213.\*Azəri, L.** Türk xalqlarının musiqisi ortağ dəyərlər müstəvisində: Festival çərçivəsində konfrans keçirilib //Mədəniyyət.- 2014.- 24 sentyabr.- S. 3.

**214.\*“Azərbaycan Muğam Ensiklopediyası”nın** təqdimatı //Palitra.- 2014.- 26 sentyabr.- S. 4.

**215.\*Bakı Musiqi Akademiyasının** qarşısında Milli Musiqi Günü qeyd edildi //Azərbaycan.- 2014.- 19 sentyabr.- S.10.

**216.\*Bakıda Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalı** keçiriləcək //Ədalət.- 2014.- 17 sentyabr.- S. 4.



**217.**Bu gün dahi bəstəkarın doğum günüdür //İmpuls.- 2014.- 19 sentyabr.- S. 12.

**218.Cavidan.** Üzeyir Hacıbəyli irsinə həsr olunmuş elektron məlumat bazası yaradılıb: Azərbaycan professional musiqi yaradıcılığının təşəkkülü və inkişafı dahi bəstəkarın adı ilə bağlıdır //Palitra.- 2014.- 19 sentyabr.- S.13.

**219.Dahi bəstəkar Üzeyir Hacıbəyli** yad edildi: Bakı Musiqi Akademiyasının qarşısında Milli musiqi günü qeyd edilib //Kaspi.- 2014.- 19 sentyabr.- S. 2.

**220.“Euronews” Beynəlxalq Üzeyir Hacıbəyli** festivalından bəhs edib: [İtaliya bölməsinin saytında] //Palitra.- 2014.- 25 sentyabr.- S.3.

**221.Əhməd, D.** Azərbaycanın vicdanı: [görməli bəstəkar Üzeyir Hacıbəyli haqqında] //Türküstan.- 2014.- 21-27 sentyabr.- S.11; 28 sentyabr-4 oktyabr.- S.15.

**222.Ələkbərov, F.** Üzeyir Hacıbəyli yaradıcılığında Peyğəmbər //Türküstan.- 2014.- 7-13 sentyabr.- S. 10.

**223.\*Fərəcov, S.** Milli musiqimizin əbədi parlayan ulduzu //Azərbaycan.- 2014.- 19 sentyabr.- S.10.

**224.\*Fərəcov, S.** Üzeyir bəyin xatirəsi ev-muzeyində yad olundu //Mədəniyyət.- 2014.- 19 sentyabr.- S. 4.

**225.\*Fuad.** NDU-da Milli Musiqi Günü qeyd olunub: [Naxçıvan Dövlət Universitetində] //Palitra.- 2014.- 18 sentyabr.- S.13.

**226.\*Kazımzadə, A.** Məşhur “Arşın mal alan” operettasının ekran həyatı: Kino tariximizdən: [rejissorlar Rza Təhmasib, Nikolay Leşşenkonun quruluşunda Üzeyir Hacıbəylinin eyniadlı komediyasına çəkilməmiş film haqqında] //Azərbaycan.- 2014.- 19 sentyabr.- S.11.

**227.\*Mansurov, E.** Xatirələrdə yaşayan Üzeyir bəy Hacıbəyli //Azərbaycan.- 2014.- 18 sentyabr.- S.6.

**228.\*Mansurov, E.** Musiqimizin gələcək nəsillərə çatdırılması şərəfli missiyadır: [“Musiqi dünyası” jurnalının fəaliyyəti haqqında] //Azərbaycan.- 2014.- 18 sentyabr.- S.6.

**229.\*Məmməd həsən.** Azərbaycan xalqının musiqi irsi zəngindir: Milli musiqi mədəniyyətimiz dünyada şöhrət qazanmış mənəvi xəzinə olmaqla azərbaycançılıq ideyalarını da özündə təcəssüm etdirir //Azad Azərbaycan.- 2014.- 28 sentyabr.- S. 5.

**230.Milli Musiqi Günü** qeyd olundu: [Fəxri Xiyabanda bəstəkar Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub] //Zaman.- 2014.- 19 sentyabr.- S. 2.

**231.Milli Musiqi Günü** qeyd olundu: [Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında eyniadlı tədbir keçirildi] //Ədalət.- 2014.- 19 sentyabr.- S. 4.

**232.\*Mükərrəmoğlu, M.** Dünyanı dolaşan “Arşın mal alan”: [Üzeyir Hacıbəyovun eyniadlı operası haqqında] //Xalq qəzeti.- 2014.- 19 sentyabr.- S.11.

**233.\*Nərimanoğlu, M.** Ənənəvi Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalı başa çatdı /Azərbaycan.- 2014.- 30 sentyabr.- S.6.

**234.\*Nərimanoğlu, M.** Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalı keçirilir //Azərbaycan.- 2014.- 18 sentyabr.- S.6.

**235.\*18 Sentyabr Üzeyir** Musiqi Günüdür //Səs.-2014.- 18 sentyabr.- S.12.

**236.\*Rəqsanə.** “Yazılı, professional musiqinin təməlini Üzeyir Hacıbəyli qoydu” : Zümrüd Dadaşzadə: “Üzeyir Hacıbəyli Azərbaycan musiqisində köklü dönüş yaratmış dahi bəstəkardır” //Üç nöqtə.- 2014.- 18 sentyabr.- S. 13.

**237.\*Sarıyeva, İ.** Əzəmətli şəxsiyyətin yaratdığı möhtəşəm əsərlər qalereyası... //Bakı xəbər.- 2014.- 26-28 sentyabr.- S.15.

**238.\*Sarıyeva, İ.** Mədəniyyətimizin, mətbuatımızın Üzeyir Hacıbəyov zirvəsi... //Bakı xəbər.- 2014.- 25 sentyabr.- S.15.

**239.\*Sarıyeva, İ.** Milli mədəniyyətimizin Üzeyir zirvəsi... //Bakı xəbər.-2014.- 24 sentyabr.- S.15.

**240.Sabırqızı, İ.** 18 sentyabr – Milli Musiqi Günü: Dünən Fəxri Xiyabanda ölməz bəstəkar Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub //Hürriyyət.- 2014.- 19-21 sentyabr.- S.14.

**241.\*Serbiyada Üzeyir Hacıbəylinin** xatirəsi anılıb //Mədəniyyət.- 2014.- 19 sentyabr.- S. 2.

**242.\*Tural.** Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalı keçiriləcək //Kaspi.- 2014.- 17 sentyabr.- S. 2.

**243.\*Tural.** Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalı başa çatıb: [Azərbaycan Dövlət Akademik Opera və Ballet Teatrında V.A.Motsartın “Fıqaronun toyu” operasının premyerası ilə festival öz işinə yekun vurub] //Palitra.- 2014.- 30 sentyabr.- S. 15; Ədalət.- 2014.- 30 sentyabr.- S.4.

**244.Türk xalqlarına məxsus** ortağ musiqi dəyərləri müzakirə olunub: [“Türk xalqlarının musiqisi ortağ dəyərlər müstəvisində” adlı konfrans keçirilib] //Palitra.- 2014.- 24 sentyabr.- S. 13.

**245.\*Uğur.** Ulusumuzun Üzeyir Hacıbəylisi: Üzeyir bəyin əsərlərində səsləndirilən fikirlər xalq arasında zərb-məsələ çevrilib //Xalq cəbhəsi.- 2014.- 17 sentyabr.- S.14.

**246.\*Uğur.** Üzeyir Hacıbəylinin publisistikasında azadfikirlilik: O, sözünü ciddi və yumorla, yumşaq və satirik kəskinliklə, rahat və bitkin ifadə etməyi bacarıb //Xalq cəbhəsi.- 2014.- 24 sentyabr.- S. 11.

**247.\*Ülvi, A.** Üzeyir bəy Hacıbəylinin adını daşıyan Beynəlxalq Musiqi Festivalı ənənəyə çevrilmişdir //Xalq qəzeti.- 2014.- 19 sentyabr.- S.11.

**248.\*Üzeyir Hacıbəyli VI** Beynəlxalq Musiqi Festivalı //Səs.- 2014.- 17 sentyabr.- S.12.

**249.\*Üzeyir Hacıbəyli VI** Beynəlxalq Musiqi Festivalı //Mədəniyyət.- 2014.- 17 sentyabr.- S. 3.

**250.\*Üzeyir Hacıbəyli beynəlxalq** musiqi festivalı davam edir //Mədəniyyət.- 2014.- 24 sentyabr.- S. 3.

**251.\*Üzeyir Hacıbəyli irsinə** həsr olunmuş kitab sərgisinin açılışı və elektron məlumat bazasının təqdimatı olub: [M. F. Axundzadə adına Azərbaycan Milli Kitabxanasında] //Azərbaycan.- 2014.- 19 sentyabr.- S.11.

**252.\*Yusifli, V.** Milli iftixarımız //Azərbaycan.- 2014.- 18 sentyabr.- S.6.

## ESTRADA VƏ SİRK

**253.\*Bağırzadə, N.** “İp üstə süzən qız”: Çağdaşları onu belə çağırmışlar: [Azərbaycan sirkinin ilk şahzadəsi Şəfiqə xanım Baxşəliyevanın anadan olmasının 85 illiyi haqqında] //Mədəniyyət.- 2014.- 3 sentyabr.- S. 12.

**254.\*Tanınmış caz vokal** ifaçısı tələbələrə ustad dərsi keçib: [Londonda yaşayan həmyerlimiz Səbinə Hacıyeva] //Mədəniyyət.- 2014.- 24 sentyabr.- S. 12.

**Bax:** 96

## XALQ YARADICILIĞI

**255.\*Abdullayeva, F.** Uzunömürlülər diyarından zəngin təəssüratla: Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Lerik rayonunda ilk dəfə keçirilən uzunömürlülərin yaradıcılıq festivalı xoş anlarla yadda qaldı: [Yaradıcılıq Festivalında mədəniyyət və turizm naziri Əbulfəs Qarayev iştirak edib] //Mədəniyyət.- 2014.- 12 sentyabr.- S. 8-9.

**256.\*Nəcəfxanlı, Ə.** Uzunömürlülərin yaradıcılıq festivalı //Xalq qəzeti.- 2014.- 12 sentyabr.- S.8.

**257.\*Vəliməmmədov, H.** Uzunömürlülərin yaradıcılıq festivalı keçirilib: [Lerikdə keçirilən Festivalda mədəniyyət və turizm naziri Əbulfəs Qarayev iştirak edib] //Azərbaycan.- 2014.- 10 sentyabr.- S.5.

**258.\*“Əfsanələr paytaxtı”nda təntənəli** tədbir: [“Xalq yaradıcılığı paytaxtları”nda müxtəlif tədbirlərin keçirilməsi haqqında] //Mədəniyyət.- 2014.- 17 sentyabr.- S. 2.

**259.“Əfsanələr paytaxtı”nda poeziya** axşamı: [Qəbələ Mədəniyyət Mərkəzində] //Palitra.- 2014.- 20 sentyabr.- S. 15.

**260.\*Əlifoglu, Ş.** Yol ver, dağlar, könlüm Vətən arzular... Aşıq Talıbın “Könlüm Vətən arzular” adlı şeirlər toplusu işıq üzü görüb //Xalq cəbhəsi.- 2014.- 5 sentyabr.- S. 15.

**261.\*Hüseynov, F.** “Əfsanələr paytaxtı”nda poeziya axşamı: [Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Qəbələ Mədəniyyət Mərkəzində “Qəbələ - Azərbaycanın Əfsanələr Paytaxtı - 2014” layihəsi çərçivəsində poeziya axşamı keçirildi] //Mədəniyyət.- 2014.- 17 sentyabr.- S. 2.

## BALET VƏ RƏQS

**262.\*Əliyev, Ə.** “Qobustan kölgələri” baleti Strasburqda təqdim olunub: [Azərbaycan bəstəkarı Fərəc Qarayevin eyniadlı əsərinin təqdimatı haqqında] //Azərbaycan.- 2014.- 19 sentyabr.- S.3.

## KİNO

**263.“Ad günü”ndə Səməndər** Rzayev rejissordan nə tələb edib?: Filmin operatoru Kənan Məmmədov kadrarxasında

baş verən maraqlı hadisələrdən danışdı //Azadlıq.- 2014.- 8 sentyabr.- S.14.

**264.\*Akademik Xoşbəxt Yusifzadənin** “Ömrün illəri və izləri” kitabındakı həyat oçerkləri əsasında bədii-sənədli film çəkilib: [Vasif Məmmədzadənin quruluşunda] //Azərbaycan.- 2014.- 19 sentyabr.- S.9.

**265.Bakıda IX “Start”** Gənclərin Beynəlxalq Film Festivalı keçiriləcək //Ədalət.- 2014.- 16 sentyabr.- S. 4.

**266.\*“Çölçü” filmi Türkiyədə** festivalda: [rejissor Şamil Əliyevin eyniadlı filmi Türkiyədə keçirilən III Beynəlxalq Van Gölü Film Festivalının müsabiqəsində iştirak edir] //Mədəniyyət.- 2014.- 24 sentyabr.- S. 2.

**267.\*“Çölçü” filmi “Dostların** kinosu” festivalında: [Şamil Əliyevin eyniadlı filmi Moskvada dördüncü beynəlxalq festivalda] //Mədəniyyət.- 2014.- 26 sentyabr.- S. 2.

**268.\*Əhmədahlar, T.** Qoy yazaq dəə!...: Təbii ki, bu an hamı “Əhməd haradadır” dakı “Qoy yazaq dəə!” reprikasını xatırladı: [Xalq artisti, Səyavuş Aslan haqqında] //Mədəniyyət.- 2014.- 5 sentyabr.- S. 7.

**269.\*Əhmədov, V.** “Serial çəkməkdən zövq alıram, zövq aldığım işdən də maaş”: [“Xəzər” Televiziyasında (TV) çəkilən serialların baş ssenaristi ilə müsahibə] /müsahibəni apardı Əsgər Hüseynov //Zaman.- 2014.- 16 sentyabr.- S. 7.

**270.\*Əliyev, T.** “Sənədli film bədii təxəyyülə deyil, sənədlərə əsaslanmalıdır”: [kinorejissor Tahir Əliyev ilə müsahibə] /müsahibəni apardı Lalə Azəri //Mədəniyyət.- 2014.- 10 sentyabr.- S. 11.

**271.“Xarı bülbül” çiçəyindən** bəhs edən film: [“Mini Cinema Klub”da eyniadlı film rejissor Pərvin Qorçuyevin quruluşunda təqdim edildi] //Palitra.- 2014.- 27 sentyabr.- S. 2.

**272.\*Xoşbəxt Yusifzadə haqqında** bədii-sənədli film çəkilib: [akademikin 85 illik yubileyi münasibətilə lentə alınan

“Fədakar” adlı ikihissəli film rejissor Rafiq Quliyevin quruluşunda] //Palitra.- 2014.- 19 sentyabr.- S. 2.

**273.\*İsmayıl, S.** Qarabağ haqqında yeni filmin təqdimatı oldu: [“Azərbaycanın Qarabağ bölgəsinin musiqi və sənət əsəri “ sənədli filminin ingilis dilində hazırlanması ilə bağlı lahiyə] //Palitra.- 2014.- 12 sentyabr.- S. 15.

**274.\*“İşığın düşmə bucağı”:** Azərbaycanda ilk qadın nəşrinə həsr olunmuş sənədli filmin təqdimatı: [Şəki şəhərindəki “Şəki saray” hotelində Azərbaycanda ilk qadın nəşri olan “İşıq” qəzetinə həsr olunmuş “İşığın düşmə bucağı” sənədli filminin təqdimatı keçirilib] //Mədəniyyət.- 2014.- 10 sentyabr.- S.11.

**275.Kazımsadə, A.** Uşaq filmləri rejissoru: [Azərbaycanın Əməkdar incəsənət xadimi, kinorejissor Gülbəniz Əzimzadənin 60 illik yubileyi münasibətilə] //Kaspi.- 2014.- 6-8 sentyabr.- S. 22-23.

**276.\*Kazımsadə, A.** Məşhur “Arşın mal alan” operettasının ekran həyatı: Kino tariximizdən: [Rza Təhmasibin quruluşunda] //Azərbaycan.- 2014.- 23 sentyabr.- S.10.

**277.\*“Qisas almadan ölmə.** Keçmişdən məktublar”:

Kazan kinofestivalının qalibi olub: [Xalq artisti Oqtay Mir Qasımın eyniadlı filmi Kazanda keçirilən X beynəlxalq müsəlman filmləri festivalında “Tammetrajlı bədii filmin ən yaxşı rejissor işi” nominasiyasında qalib olub] //Mədəniyyət.- 2014.- 17 sentyabr.- S. 8.

**278.\*Quliyeva, S.** “Bacarmadığım yükü götürmürəm...”

Səidə Quliyeva: “İndi mənim seçən dövrümdür, hər rolda tamaşaçı qarşısına çıxma bilmərəm”: [Xalq artisti ilə müsahibə] /müsahibəni apardı Xədicə Qiyas //Ekspress.- 2014.- 6-8 sentyabr.- S. 19.

**279.\*Mehdiyev, H.** “Kinomuz heç vaxt geridə qalmayıb”:

Bununla belə, rejissor Hüseyn Mehdiyev hesab edir ki, “Azərbaycan kinosunun inkişafında maraqlı olmayan insanlar var”:

[Azərbaycan Professional Kinorejissorlar Gildiyasının sədri, rejissorla müsahibə] /müsahibəni apardı Ulduzə Qaraqızı //Ekspress.- 2014.- 6-8 sentyabr.- S. 14.

**280.Məmmədova, X.** O əjdahadan bizdə niyə yoxdu?..: Kinomuzun inkişafı, texniki avadanlıqların dünya standartlarına çatdırılması üçün kinematoqrafiyanın vergidən azad olunması təklifi dəstəklənir: [sözügedən məsələ ilə bağlı Milli Məclisin Mədəniyyət Komitəsinin iclasında iştirak edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin fikirləri] //Kaspi.- 2014.- 26 sentyabr.- S. 8.

**281.Musaqızı, L.** “Deyirdim, yarıac, yarıtox qalım, amma səhnədə olum”: Rasim Balayev: “Biz dərsə başlayanda Qədir Rüstəmov oxumağa başlayırdı”: [Xalq artistinin uşaqlığı, tələbəliyi və gənclik illəri ilə bağlı xatirələri] //Kaspi.- 2014.- 5 sentyabr.- S. 21.

**282.\*Müharibə dövründən danışan** mükəmməl sənət əsəri: “Bizim Cəbiş müəllim”ə çəkilmək üçün Makedon şərt qoydu: [rejissor Həsən Seyidbəylinin eyniadlı filmi haqqında rejissor Əbdül Mahmudbəyovun fikirləri] //Azadlıq.- 2014.- 8 sentyabr.- S. 14.

**283.\*“Nabat” filminin Venesiya** kinofestivalında təqdimatı: [rejissor Elçin Musaoğlunun quruluşunda hazırlanan eyniadlı film İtaliyanın Lido adasında keçirilən 71-ci Venesiya kinofestivalında] //Mədəniyyət.- 2014.- 10 sentyabr.- S. 11.

**284.\*Nəcəf, İ.** Dövlət dəstəyi olmasa, addım ata bilmərik... Rejissor İlqar Nəcəf: “Buta” uğurumun simvoludur: [“Buta-film” kinoşirkətinin yaradıcısı ilə müsahibə] /müsahibəni apardı Ulduzə Qaraqızı //Ekspress.- 2014.- 13-15 sentyabr.- S.21.

**285.\*Nizamiqızı, H.** Səhnəyə düşən izlər: Və ya səhnəmizin Cülyettası: [Xalq artisti Barat Şəkinskayanın 100 illik yubileyi haqqında] //Mədəniyyət.- 2014.- 3 sentyabr.- S. 11.

**286.Rəqsanə.** “Kinematoqrafiya haqqında” qanun layihəsinə ehtiyac var: Şəfiqə Məmmədova: “Azərbaycanda mütləq



güclü kino məktəbi yaradılmalıdır” //Üç nöqtə.- 2014.- 26 sentyabr.- S. 13.

**287.Rəqsanə.** “Qohumları da, dostları da kino idi” : Suğra Bağırzadə: “O yalnız kino ilə yaşayırdı”: [Əməkdar artist kino-rejissor, Əməkdar incəsənət xadimi Arif Babayev haqqında danışıdı] //Üç nöqtə.- 2014.- 25 sentyabr.- S. 13.

**288.Rəqsanə.** Yaşar Nuri – 63: İlham Namiq Kamal: “Yaşar Nuri böyük sənətkar olmaqla bərabər, insan kimi dəyərli, ləyaqətli idi”: [Xalq artisti İlham Namiq Kamalın Yaşar Nuri ilə bağlı xatirələri] //Üç nöqtə.- 2014.- 4 sentyabr.- S. 13.

**289.\*Rəis, X.** Yeni mövsümün serial aləmi: Telekanallar yeni mövsümdə hansı serialları nümayiş etdirəcək? //Kaspi.- 2014.- 3 sentyabr.- S. 12.

**290.\*Tural.** “Çölçü”nün qələbəsi: [rejissor Şamil Əliyevin eyniadlı filmi Cakartada keçirilmiş “International Movie Award - 2014” kinofestivalının “Ən yaxşı rejissor işi” üzrə “Platinum mükafatı”na layiq görülmə] //Palitra.- 2014.- 30 sentyabr.- S. 15; Ədalət.- 2014.- 30 sentyabr.- S. 4.

**Bax:** 226

## TEATR

**291.\*Haqverdiyev, Ç.** “Naxçıvan teatrında bir-iki yaxşı rejissor var...”: Çingiz Haqverdiyev: “Çox adam göndərmişəm İncəsənət Universitetinə oxumağa...”: [Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi, aktyor, rejissor, musiqiçi Çingiz Haqverdiyev ilə müsahibə] /müsahibəni apardı Namiq Məmmədli //Ekspress.- 2014.- 6-8 sentyabr.- S. 20.

**292.\*İdrisoglu, A.** “Qətl günü”ndən “Qara qutu”yədək: [rejissor Hüseynağa Atakişiyevin 65 illiyi münasibətilə] //Azad Azərbaycan.- 2014.- 10 sentyabr.- S. 7.

**293.İdrisoğlu, A.** Onun yeri görünür: Hüseynağa Atakişiyev-65 //Ədəbiyyat qəzeti.- 2014.- 26 sentyabr.- S.11.

**294.İsmayıloğlu, A.** Nəcəbət dərsi: Professor Mehdi Məmmədovu xatırlayarkən //Ədəbiyyat qəzeti.- 2014.- 26 sentyabr.- S.14.

**295.\*Mirməmməd, G.** Növbə “Koroğlu”nun idi:[Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Koroğlu” operası nümayiş olundu] //Mədəniyyət.- 2014.- 26 sentyabr.- S.9.

**296.\*Muxtarova, A.** Klassik operetta yeni təqdimatda: [Xalq artisti Cənnət Səlimovanın quruluş verdiyi “O olmasın, bu olsun”a yenidən müraciət edilməsi haqqında] //Mədəniyyət.- 2014.- 26 sentyabr.- S. 13.

**297.\*Muxtarova, A.** Musiqili Teatrda yeni mövsüm – yeni ifaçılar: Ölməz Üzeyir Hacıbəylinin həmişə aktual “O olmasın, bu olsun”u yenə səhnədədir: [Xalq artisti Cənnət Səlimovanın quruluşunda] //Kaspi.- 2014.- 27-29 sentyabr.- S.8.

**298.\*Nərimanoğlu, M.** Dünyanı dolaşan “Koroğlu” yenidən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində: [bəstəkar Üzeyir bəy Hacıbəylinin eyniadlı operasında baş rolu Ramil Qasımov ifa edib] //Azərbaycan.- 2014.- 26 sentyabr.- S. 8.

**299.\*Pərvin.** General əmri... Şair sözü: [rejissor Hüseynağa Atakişiyevin quruluşunda hazırlanan Vaqif Səmədoğlunun eyniadlı əsəri haqqında] //525-ci qəzet.- 2014.- 27 sentyabr.- S. 21.

**300.Pirimova, N.** Qısa ömrün uzun akkordları [mərhum rejissor Hüseynağa Atakişiyev haqqında] //Kaspi.- 2014.- 5 sentyabr.- S. 12.

**301.\*Rəhimli, İ.** “...Hiss edirəm ki, enerjimdə, gücümlə imkanlarım üst-üstə düşmür!”: [teatrşünas alim İlham Rəhimli ilə müsahibə] /müsahibəni apardı Pərvin //525-ci qəzet.- 2014.- 13 sentyabr.- S. 20-21.

**302.\*Rəis, X.** Yeni mövsümə yeni filmlərlə: Bakı kino-teatrları tamaşaçılara ən son çəkilməmiş xarici filmləri təqdim edəcək //Kaspi.- 2014.- 9 sentyabr.- S. 12.

**303.\*“Sən həmişə mənimləsən”:** Məşhur tamaşanın Londonda Avropa premyerası keçirilir: [İlyas Əfəndiyevin 100 illik yubileyi münasibətilə] //Mədəniyyət.- 2014.- 17 sentyabr.- S. 7.

**304.\*Şükürov, A.** “Bədi qiraətçilik peşəmin kommersiya tərəfidir”: Azad Şükürov: Seçim qarşısında qalsam, o zaman teatrı seçərəm: [Əməkdar artistlə müsahibə] //müsahibəni apardı Ulduzə Qaraqızı //Ekspress.- 2014.- 27-29 sentyabr.- S.21.

**305.\*Tahirqızı, Ü.** Azərbaycanın dastan qəhrəmanı: [aktrisa Mərzyyə Davudova haqqında] //Xalq cəbhəsi.- 2014.- 26 sentyabr.- S.13.

**306.\*Uğur.** Teatr sənətinin fədaisi Ələkbər Seyfi mədəniyyət tariximizdə xüsusi yer tutur //Xalq cəbhəsi.- 2014.- 11 sentyabr.- S. 14.

**307.\*Vahid, T.** “Günahsız Abdulla”, 62 dəqiqəlik şedevr və 30 il: [rejissor Ramiz Həsənoğlunun qurluş verdiyi eyniadlı tamaşa haqqında] //525-ci qəzet.- 2014.- 13 sentyabr.- S. 18.

**Bax:** 63, 268

### **Akademik Milli Dram Teatrı**

**308.\*Həmidov, Ə.** “Ailənə bigənə yanaşırsansa, bu dünyada yaşamırsan” : Əjdər Həmidov: “Gənclərin bu sahəyə marağı, həvəsi azalıb”: [Akademik Milli Dram Teatrının Əməkdar artisti ilə müsahibə] //Üç nöqtə.- 2014.- 6 sentyabr.- S. 13.

**309.Hüseynov, F.** “Böyük biznesmen deyiləm”: Aktyor Füzuli Hüseynov: “Kim deyirsə ki, səhnəsiz ölə bilərəm, ona heç vaxt inanmayın”: [Əməkdar artistlə müsahibə] /müsahibəni apardı Rəqsanə Həsənova //Üç nöqtə.- 2014.- 27 sentyabr.- S. 13.

**310.Rafael Dadaşov:** “**Qızıma** qadağa qoymamışdım”: [Akademik Milli Dram Teatrının aktyoru, Xalq artistinin Milli.az-a müsahibəsi] //Ədalət.- 2014.- 10 sentyabr.- S. 4.

### **Gənc Tamaşaçılar Teatrı**

**311.Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının** əməkdaşı mükafata layiq görülüb: [Əməkdar mədəniyyət işçisi Səriyyə İsmayılova “Cəfər Cabbarlı Mükafatına” layiq görülmüşdür] //Kaspi.- 2014.- 19 sentyabr.- S.10.

**312.Xarici mətbuat bizim** tamaşadan yazdı...: [Belarus Respublikasının Brest şəhərində keçirilən XIX “Belaya veja” Beynəlxalq Teatr festivalında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi “Sözsüz” mono tamaşası ilə çıxış etmişdir] //Ədalət.- 2014.- 23 sentyabr.- S. 4.

**313.Kərimov, E.** “Gecə saat 3-ə qədər “Facebook”da otururam”: Elnur Kərimov: “Kollektivimizdə sağlam rəqabət var”: [Gənc Tamaşaçılar Teatrının aktyoru ilə müsahibə] /müsahibəni apardı Xəyalə Rəis //Kaspi.- 2014.- 12 sentyabr.- S. 17.

**314.Məhəmmədqızı, S.** Gənc Tamaşaçılar Teatrının 87-ci payızı: Yarandığı 87 il müddətində teatrda Azərbaycan səhnəsinin ən aparıcı aktyorları obrazlar yaradıblar //Azad Azərbaycan.- 2014.- 7 sentyabr.- S. 7.

**315.Mursaqliyeva, H.** “Müharibə” Rusiya rejissorlarının gözü ilə...: [Gənc Tamaşaçılar Teatrında baxdıqları eyniadlı tamaşa barədə rusiyalı rejissorlar Rifkat İsrailov, Marina Korçak, İsa Çaxkiyevin fikirləri] //Kaspi.- 2014.- 26 sentyabr.- S. 11.

**316.Nofəl Vəliyev Türkiyədə** tamaşa hazırlayıb: [“Gec qalanlar” əsərinə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru quruluş verib] //Kaspi.- 2014.- 19 sentyabr.- S.10.

**317.Rəis, X.** “Teatrda bir gün”: Gənc Tamaşaçılar Teatrının yaradıcı mətbəxindən reportaj //Kaspi.- 2014.- 19 sentyabr.- S. 12.

**318.Rəis, X.** Gənc Tamaşaçılar Teatrının bir “inci”si: Addım-addım peşəkar səhnəyə doğru: [teatrın aktrisası Səbinə Məmmədzadə haqqında] //Kaspi.- 2014.- 26 sentyabr.- S. 12.

**319.Salmanlı, A.** “Teatr sənəti mənəvi ehtiyacdır”: Ağaxan Salmanlı: “Yaradıcılığım boyu çalışmışam gördüyüm iş məsuliyyətlə, bütün varlığım la yanaşım”: [Xalq artisti ilə müsahibə] /müsahibəni apardı Xədicə Qiyas //Türküstan.- 2014.- 7-13 sentyabr.- S. 13.

**320.\*Tural.** Gənc Tamaşaçılar Teatrı beynəlxalq festivalda: [Belarus Respublikasının Brest şəhərində keçirilən XIX “Belaya vəja” Beynəlxalq Teatr festivalında adı çəkilən teatrın kollektivi “Sözsüz” mono tamaşası ilə çıxış etmişdir] //Palitra.- 2014.- 23 sentyabr.- S. 11.

### **Abdulla Şaiq adına Kukla Teatrı**

**321.\*Abdullayeva, S.** Mansur Mansurovun 70 illik yubileyi qeyd olunub: [Tertar Xadimlər İttifaqında Kukla Teatrının aktyorunun yubileyinin qeyd edilməsi haqqında] //525-ci qəzet.- 2014.- 17 sentyabr.- S. 7. ; Mədəniyyət.- 2014.- 17 sentyabr.- S. 4.

**322.Əliyeva, K.** Mansur Mansurovun 70 illiyi Teatr Xadimləri İttifaqında qeyd edildi //Kaspi.- 2014.- 19 sentyabr.- S.10.

**323.Süleymanova, A.** Kukla ilə oynayan gənc aktrisanın debütü: [Teatrının aktrisası Nərmin Nəbiyeva haqqında] //Kaspi.- 2014.- 12 sentyabr.- S. 11.

**324.\*Teatr yeni mövsümə** “Qoğal”la başladı: [eyniadlı tamaşa rejissor Eduard Qaydarın quruluşunda] //Zaman.- 2014.- 13 sentyabr.- S. 2.

## Şəkidə I Beynəlxalq Teatr Festivalı

**325.\*Abdullayeva, N.** Teatr tamaşaları yeni nəslin mənəvi inkişafına müsbət təsir edir: //Palitra.- 2014.- 19 sentyabr.- S. 11.

**326.Beynəlxalq Teatr Festivalı** yekunlaşmaq üzrədir //Kaspi.- 2014.- 20-22 sentyabr.- S.8.

**327.“Bu gün teatrlarımız** intibah dövrünü yaşayır”: [bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Şəkidə birinci Beynəlxalq Teatr Festivalında bildirib] //Palitra.- 2014.- 12 sentyabr.- S. 15.

**328.Cəbrayıoğlu, E.** Bu meydan, bu Şəki səhnəsi...: Paytaxtdan kənarında keçirilən I Beynəlxalq Teatr Festivalı başa çatdı //Ədalət.- 2014.- 20 sentyabr.- S.10.

**329.Cəfərov, E.** Akademik Milli Dram Teatrı I Şəki Beynəlxalq Teatr festivalında iştirak edib: [“Lənkəran xanının vəziri” tamaşası rejissor Vaqif İbrahimovunun quruluşunda] //Kaspi.- 2014.- 19 sentyabr.- S. 9.

**330.\*Həmidə.** Qədim şəhərdə teatr havası: Şəkidə keçirilən beynəlxalq teatr festivalının zəngin proqramı var: [“Azərbaycan teatrları 2009-2019-cu illərdə” Dövlət Proqramının icrasına uyğun olaraq] //Mədəniyyət.- 2014.- 10 sentyabr.- S.5.

**331.\*Hidayətova, E.** Mingəçevir Dram Teatrı festivaldan uğurla qayıdıb: [I Şəki Beynəlxalq Teatr Festivalında təqdim olunan “Ər və arvad” tamaşası rejissor Vaqif Əsədovun quruluşunda] //Zaman.- 2014.- 23 sentyabr.- S. 6.

**332.\*Mirməmməd, G.** Şəki I Beynəlxalq Teatr Festivalı başa çatdı: Sənət bayramının son günü Şəkidə unudulmaz aktyor Lütfuli Abdullayevin büstü açıldı //Mədəniyyət.- 2014.- 24 sentyabr.- S. 9.

**333.\*Mirməmməd, G.** Qədim şəhərdə sənət bayramı: I Şəki Beynəlxalq Teatr Festivalı başlandı: [“Azərbaycan teatrları

2009-2019-cu illərdə” Dövlət Proqramının icrasına uyğun olaraq] //Mədəniyyət.- 2014.- 12 sentyabr.- S. 4.

**334.\*Mirməmməd, G.** “Sevgililərin cəhənnəmdə vüsalı”ndan “Evlənmə”yədək: I Şəki Beynəlxalq Teatr Festivalının tamaşaları barədə qeydlər: [“Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının icrasına uyğun olaraq] //Mədəniyyət.- 2014.- 17 sentyabr.- S. 5.

**335.\*Mirməmməd, G.** Sərgüzəştə davam edib “Ər və arvad”a çatdıq: Şəki Beynəlxalq Teatr Festivalının tamaşaları barədə qeydlər: [“Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının icrasına uyğun olaraq] //Mədəniyyət.- 2014.- 19 sentyabr.- S. 5.

**336.\*Mirməmməd, G.** “Zıncırovlu pişik” gəldi, sonda hamı “Kimdir müqəssir?” soruşdu: Şəki Beynəlxalq Teatr Festivalında oynanılan tamaşalar haqqında qeydlər: [“Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının icrasına uyğun olaraq] //Mədəniyyət.- 2014.- 24 sentyabr.- S. 5.

**337.\*Mövlamov, C.** Şəkiddə “Ər və arvad” musiqili komediyası səhnəyə qoyulub: [Birinci Şəki Beynəlxalq Teatr Festivalı çərçivəsində Şəki Dövlət Dram Teatrında eyniadlı tamaşa rejissor, Xalq artisti Vaqif Əsədovun quruluşunda] //Zaman.- 2014.- 18 sentyabr.- S. 6.

**338.\*Nəzərli, T.** Şəkiddə I Beynəlxalq Teatr Festivalı keçirilir: [“Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının icrasına uyğun olaraq] //Azərbaycan.- 2014.- 11 sentyabr.- S. 11.

**339.Pirimova, N.** I Şəki Beynəlxalq Teatr Festivalı başladı //Kaspi.- 2014.- 12 sentyabr.- S. 12.

**340.Pirimova, N.** Əlvida Şəki, salam Şəki //Kaspi.- 2014.- 26 sentyabr.- S. 10.

**341.\*Şəkiddə beynəlxalq teatr** festivalı: Festivalla bərabər Şəki Dövlət Dram Teatrında 142-ci milli teatr mövsümünün açılış mərasimi də keçiriləcək: [“Azərbaycan teatrı 2009-2019-

cu illərdə” Dövlət Proqramının icrasına uyğun olaraq] //Mədəniyyət.- 2014.- 10 sentyabr.- S. 2.

**342.\*Şəkiddə beynəlxalq teatr** bayramı davam edir: [“Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının icrasına uyğun olaraq] //Mədəniyyət.- 2014.- 17 sentyabr.- S. 3.

**343.\*Şəki Beynəlxalq Teatr** Festivalı yekunlaşır: [“Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının icrasına uyğun olaraq] //Mədəniyyət.- 2014.- 19 sentyabr.- S. 2.

**344.\*Tural.** Şəkiddə beynəlxalq teatr festivalı: [“Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının icrasına uyğun olaraq] //Xalq cəbhəsi.- 2014.- 17 sentyabr.- S. 15.

**345.Yerlan Bilalov:** “Sanki şəhər özündə bir sirr gizlədib”: [Festivala qatılan Qazaxıstan Dövlət Akademik Uşaq və Gənclər Teatrının rəhbəri ilə müsahibə] /müsahibəni apardı Nigar Pirimova //Kaspi.- 2014.- 19 sentyabr.- S. 11.

## TURİZM

**346.\*Abdullayeva, F.** Argentina ilə turizm əlaqələri müzakirə olunub: [Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə bu ölkənin turizm naziri Enrike Meyerlə görüşüb] //Mədəniyyət.- 2014.- 24 sentyabr.- S. 7.

**347.\*Abdullayeva, F.** Azərbaycan və Türkiyə sağlamlıq turizmi sahəsində əməkdaşlıq edəcək: [mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov nümayəndə heyətini qəbul edib] //Mədəniyyət.- 2014.- 3 sentyabr.- S. 6.

**348.\*Abdullayeva, F.** ATİ-nin əməkdaşı Almaniya yay akademiyasına qatılıb: [Azərbaycan Turizm İnstitutunun beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Orxan Musa Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının dəstəyi ilə bu ölkənin Feldafinq şəhərində keçirilən “Davamlı sahibkarlıq” adlı yay aka-



demiyaşının iştirakçısı olub] //Mədəniyyət.- 2014.- 24 sentabr.- S. 7.

**349. \*Abdullayeva, F.** Azərbaycan lüks turizmin imkanları //Mədəniyyət.- 2014.- 5 sentyabr.- S. 11.

**350. \*Abdullayeva, F.** Azərbaycan Konqreslər Bürosu fəaliyyətini genişləndirir: Qurumun ilk “açıq qapılar” tədbirində hədəflər və ötən bir ildə görülən işlər barədə məlumat verildi: [“Fairmont Baku” hotelində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə] //Mədəniyyət.- 2014.- 5 sentyabr.- S. 3.

**351. \*Abdullayeva, F.** Bakıda sağlamlıq turizminin perspektivləri müzakirə edildi: [Bakı Ekspo Mərkəzində təşkil olunan “BİHE” 20-ci Səhiyyə Sərgisi çərçivəsində “Sağlamlıq turizmi - turizm sektorunun yeni trendi, marketinq strategiyası və markalaşma” mövzusunda konfrans keçirildi] //Mədəniyyət.- 2014.- 26 sentyabr.- S.5.

**352. \*Abdullayeva, F.** Bənzərsiz təbiət, uzunömürlü insanlar, qədim tarix: Ölkəmizin füsunkar bölgələrindən olan Lerikə ildən-ilə turistlərin marağı artır //Mədəniyyət.- 2014.- 19 sentyabr.- S. 11.

**353. \*Abdullayeva, F.** Qəbələ rayonunda ekskursiya bürosu yaradılıb //Mədəniyyət.- 2014.- 10 sentyabr.- S. 10.

**354. \*Abdullayeva, F.** “Lisensiyası olmayan turizm obyektlərinin fəaliyyəti dayandırılmalıdır”: Nahid Bağirov: “Yerli icra orqanları bu işdə yardımçı olmalıdır”: [Azərbaycan Turizm Assosiasiyası idarə heyətinin sədrinin söylədikləri] //Mədəniyyət.- 2014.- 24 sentyabr.- S.7.

**355. \*Abdullayeva, F.** Mədəniyyət və Turizm Nazirliyi sərgilərlə bağlı şirkət və hotellərə müraciət edib //Mədəniyyət.- 2014.- 24 sentyabr.- S.7.

**356. \*Abdullayeva, F.** Miqrasiya Xidmətində hotel nümayəndələri ilə görüş //Mədəniyyət.- 2014.- 26 sentyabr.- S.8.

**357. \*Abdullayeva, F.** Turizmlə bağlı göstərilən xidmətlərin dəyəri artıb //Mədəniyyət.- 2014.- 17 sentyabr.- S. 9.

**358. \*Abdullayeva, F.** Turizm İnstitutuna qəbul olunanların 36 faizi 400-dən yuxarı bal toplayıb //Mədəniyyət.- 2014.- 10 sentyabr.- S. 9.

**359. \*Abdullayeva, F.** “Ümumi mədəni irs şəhərləri”: [“Qafqaz Point” mehmanxanasında layihə üzrə beynəlxalq seminar işə başladı] //Mədəniyyət.- 2014.- 17 sentyabr.- S. 4.

**360. \*Abdullayeva, F.** “Ümumi mədəni irs şəhərləri” seminarı başa çatıb: [“Qafqaz Point” mehmanxanasında] //Mədəniyyət.- 2014.- 19 sentyabr.- S. 9.

**361. \*Azərbaycanda Dünya Turizm Günü** qeyd edilir: [bu münasibətlə keçirilən konfransda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış etmişdir] //Azərbaycan.- 2014.- 27 sentyabr.- S.6.

**362. \*Azərbaycanda Dünya Turizm Günü** qeyd edilir //Yeni Azərbaycan.- 2014.- 27 sentyabr.- S. 12.

**363. \*Azərbaycanda Dünya Turizm Günü** qeyd edilir //İki sahil.- 2014.- 27 sentyabr.- S.30.

**364. Balakəndə folklor və turizm festivalı** başladı: [“Balakən payızı” adlı folklor və turizm festivalı öz işinə başladı] //Ədalət.- 2014.- 27 sentyabr.- S. 16.

**365. \*Bəhərçinli, Ç.** İsmayılıda çövkən meydançası və yay filarmoniyası istifadəyə verilib //Mədəniyyət.- 2014.- 12 sentyabr.- S. 11.

**366. \*Bölgələrdə yeni mədəniyyət** və turizm obyektləri: [Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayılı və Qəbələ rayonlarında səfərdə olub] //Mədəniyyət.- 2014.- 24 sentyabr.- S.2.

**367. \*Dünya Turizm Günü** müxtəlif tədbirlərlə qeyd olunacaq: [bu münasibətlə keçirilən konfransda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış etmişdir] //Mədəniyyət.- 2014.- 26 sentyabr.- S. 2.

**368. \*Əmənullayev, İ.** Azərbaycanda dağ turizmi: imkanlar, perspektivlər... //Xalq qəzeti.- 2014.- 7 sentyabr.- S. 5.

**369. \*Hacıyev, A.** Turizm sektoru dövlət siyasətinin prioritet istiqamətlərindən biridir //Respublika.- 2014.- 27 sentyabr.- S.7.

**370. \* İsmiyev, A.** “Çalışırıq ki, Avropa Oyunlarında ölkəmizə daha çox insan səfər etsin”: Aydın İsmiyev: “Turizm haqqında” yeni qanunda beynəlxalq turizm bazarına daha operativ inteqrasiya üçün bir çox məsələlər əksini tapacaq”: [Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdiri ilə müsahibə] /müsahibəni apardı Fəxryyə Abdullayeva //Mədəniyyət.- 2014.- 26 sentyabr.- S. 7.

**371. \*Qəbələdə “Qafqaz Yengicə** Termal Hotel və SPA” kompleksi açılıb: Azərbaycan Prezidenti İlham Əliyevin İsmayılı və Qəbələ rayonlarına səfəri //Azərbaycan.- 2014.- 24 sentyabr.- S.3.

**372. \*Mədəniyyət və Turizm** Nazirliyi mehmanxanalara dərəcə sertifikatı və lisenziyalar verib //Mədəniyyət.- 2014.- 10 sentyabr.- S. 9.

**373. Mustafayev, S.** Şamaxıda turizmin inkişafı diqqət mərkəzindədir //Mövqe.- 2014.- 20 sentyabr.- S.10.

**374. \*Mükərrəmoğlu, M.** Azərbaycan yüksək turizm potensialı olan ölkədir: 27 sentyabr Ümumdünya Turizm Günüdür //Xalq qəzeti.- 2014.- 27 sentyabr.- S.6.

**375. \*Nazir: “Turizm mövsümünün** yekunları bizi qane etdi”: [Azərbaycanın mədəniyyət və turizm nazirinin jurnalistlərə verdiyi açıqlamasından] //Ədalət.- 2014.- 27 sentyabr.- S. 2.

**Bax:** 31, 32, 39, 66, 3

## КУЛЬТУРА

### Руководящие материалы по культуре и искусству

**376.\*Алиев, И.** Участникам обменной встречи Совета Европы по религиозному измерению межкультурного диалога 2014 года на тему «Межкультурный диалог: взаимосвязь между культурой и религией» //Бакинский рабочий.- 2014.- 2 сентября.- С. 2.

**377.\* В Баку началась** обменная встреча Совета Европы по религиозному измерению межкультурного диалога 2014 года: [на тему «Межкультурный диалог: взаимосвязь между культурой и религией»] //Бакинский рабочий.- 2014.- 2 сентября.- С. 4.

**378.\*Завершилась обменная встреча** Совета Европы по религиозному измерению межкультурного диалога: [на тему «Межкультурный диалог: взаимосвязь между культурой и религией»] //Бакинский рабочий.- 2014.- 3 сентября.- С. 2.

**379.\*Султанова, И.** Кулинарный фестиваль плова состоится в Лерикском районе Азербайджана: [при организационной поддержке Министерства Культуры и Туризма] //Эхо.- 2014.- 4 сентября.- С.8.

## КУЛЬТУРНЫЕ СВЯЗИ

**380.Алиева, Г.** Звезды российской и азербайджанской эстрады дадут концерт в честь форума АМОР //Эхо.- 2014.- 24 сентября.- С.8.

**381.«Али и Нино»** от индийского режиссера: [Асифа Кападия] //Неделя.- 2014.- 5 сентября.- С.15.

**382.\*Асадова, И.** Александр Масляков-младший: «Каждый, кто хоть раз был в Баку, хочет вернуться сюда снова» //Эхо.- 2014.- 4 сентября.- С. 5

**383.\*Асадова, И.** «Анестезия» афганского художника в Баку: В галерее YAY открылась выставка Резы Хазаре //Эхо.- 2014.- 11 сентября.- С. 8.

**384.\*Асадова, И.** Бакинцы увидят творения Бернара Бюффе: Впервые в Азербайджане в Центре Гейдара Алиева будут представлены работы знаменитого французского художника //Эхо.- 2014.- 18 сентября.- С.8.

**385.\* Асадова, И.** В Баку выступит Ирина Дубцова: Популярная певица представит программу «10 лет на уровне сердца» //Эхо.- 2014.- 17 сентября.- С. 8.

**386.\*Асадова, И.** Дима Билан: «Люблю Баку!»: Во Дворце им. Гейдара Алиева состоялся концерт популярного российского исполнителя //Эхо.- 2014.- 27 сентября.- С.8

**387.\*Асадова, И.** Лейла Алиева: «С первого взгляда влюбилась в его картины...»: Вице-президент Фонда Гейдара Алиева посетила выставку Бернара Буффе в Баку //Эхо.- 2014.- 30 сентября.- С.4.

**388. \*Асадова, И. Нигяр** Джамал - специальный гость на концерте Билана: До супершоу певца в Баку осталось два дня //Эхо.- 2014.- 23 сентября.- С.8

**389.\*Асадова, И.** «От Шелкового пути дорогой музыки»: Грандиозный успех азербайджанской музыки в Италии //Эхо.-2014.- 16 сентября.- С. 8.

**390.\*Асадова, И.** Святослав Вакарчук: «Вижу, в Баку не экономят свет»: Лидер украинской группы не переставал удивляться Баку и бакинцами //Эхо.- 2014.- 9 сентября.- С. 8.

**391.\*Багирова, Т.** Выставка японского творчества в Баку: [художника Тосюся Сяраку в Музее Искусств] //Эхо.- 2014.- 24 сентября.- С.8.

**392.\*В Баку открылась** персональная выставка известного французского художника Бернара Бюффе: С выставкой ознакомилась вице-президент Фонда Гейдара Алиева Лейла Алиева //Бакинский рабочий.- 2014.- 27 сентября.- С.2.

**393.\*В Баку состоялась** церемония открытия IV Международного телевизионного фестиваля [«ТЭФИ-Содружество»] //Бакинский рабочий.- 2014. - 25 сентября. - С. 3.

**394.\*В галерее YAУ!** открылась выставка афганского художника Резы Хазаре «Анестезия» //Бакинский рабочий.- 2014.- 12 сентября.- С.6.

**395. В Музее Искусств** открылась выставка, посвященная творчеству Тосюся Сяраку: [японского художника] //Ежедневные новости.- 2014.- 26 сентября.- С.10.

**396.В рамках IV** Международного телевизионного фестиваля «ТЭФИ-Содружество» состоялась пресс-конференция //Бакинский рабочий.- 2014.- 27 сентября.- С. 5.

**397. \*Ирада, А.** В Баку обсудили творчество русского художника Константина Васильева: Лекторий прошел в рамках проекта «Беседы об искусстве» //Эхо.- 2014.- 9 сентября.- С.8

**398.\*Ирада, А.** МХАТ ко дню рождения Русского драм-театра: 20 декабря впервые в Баку на сцене Русского драматического театра пройдут гастроли московского МХАТ им.Чехова, под руководством Олега Табакова //Эхо.- 2014.- 26 сентября.- С.8.

**399.\*Ирада, А.** В Баку отметили День воинской славы России: В РИКЦ открылась выставка, посвященная этому событию //Эхо.- 2014.- 11 сентября.- С. 8.

**400.\*Исмаилов, О.** В Лондоне проходит европейская премьера спектакля «Ты всегда со мной»: [поставленного по одноименной пьесе Народного писателя Ильяса Эфендиева режиссером Филизом Озджаном] //Бакинский рабочий.- 2014.- 16 сентября.- С.10.

**401.\*Культурные связи между** Латвией и Азербайджаном получили новый импульс развития: [из беседы с заместителем госсекретаря Министерства Культуры Латвии Улдисом Лиелпетерсом] //Бакинский рабочий.- 2014.- 3 сентября.- С. 6.

**402.\*Новейшая история — в** телеэфире: [Международный телевизионный фестиваль «ТЭФИ-Содружество»] //Азербайджанские известия.- 2014.- 26 сентября.- С. 1.

**403. Писателя Эльчина удостоили** международной премии: [фонда «Братья Карич» Республики Сербия] //Неделя.- 2014.- 26 сентября.- С.19; Ежедневные новости.- С.10.

**404.\*Султанова, И.** Книги только в «бумажном формате»: Азербайджан будет представлен на книжной ярмарке в Москве //Эхо.- 2014.- 3 сентября.- С.8

**405.\*Султанова, И.** «Любовь» Алсу: Звезда российской эстрады вновь сняла клип в нашей столице //Эхо.- 2014.- 6 сентября.- С. 9.

**406. Тележурналисты стран СНГ** обсудили проблемы современной журналистики: [«круглый стол» в рамках «ТЭФИ-Содружество»] //Бакинский рабочий.- 2014.- 27 сентября. - С. 5.

## ФОНД ГЕЙДАРА АЛИЕВА

**407.\*Асадова, И.** «Азербайджанский городок» - 10 дней в Париже: На площади Сен-Сюльпис продолжается

знакомство европейцев с богатой культурой нашей страны //Эхо.- 2014.- 30 сентября.- С.4.

**408.\*В Париже состоялось** открытие «Азербайджанского городка»: Первая леди Азербайджана Мехрибан Алиева приняла участие в церемонии: //Бакинский рабочий.- 2014.- 23 сентября.- С.10.

**409.\*Выступление в Париже** вызвало большой интерес: [«Азербайджанский городок» во Франции] //Бакинский рабочий.- 2014.- 23 сентября.- С.11.

**410.\*Деятельность Фонда Гейдара** Алиева, направленная на знакомство французов с Азербайджаном, достойна одобрения //Бакинский рабочий.- 2014.- 25 сентября.- С.5.

**411.Инструментальный ансамбль «Гайтагы»** выступил перед французскими зрителями: [в рамках «Азербайджанского городка»] //Бакинский рабочий.- 2014.- 26 сентября.- С.3.

**412.\*Проходящие при поддержке** Фонда Гейдара Алиева дни Азербайджана в Париже вызвали большой интерес: [в рамках «Азербайджанского городка»] //Бакинский рабочий.- 2014.- 25 сентября.- С.5.

### **Дни культуры Азербайджана в Афинах**

**413.Агаджанова, Д.** Дни культуры Азербайджана в Афинах: Первая леди Азербайджана Мехрибан Алиева приняла участие в благотворительном концерте //Комсомольская правда (Азербайджан).- 2014.- 30 сентября.- 7 октября.- С.9.

**414.Алиева, М.** При организационной поддержке Фонда Гейдара Алиева в Афинах состоялась презентация Европейских игр «Баку-2015»: Выступление первой леди



Мехрибан Алиевой //Бакинский рабочий.- 2014.- 30 сентября.- С.6-7.

**415.\*Дни культуры Азербайджана** в Греции: В театре «Иродио», вмещающем пять тысяч зрителей, состоялся благотворительный концерт, на котором присутствовала первая леди, президент фонда Гейдара Алиева Мехрибан Алиева //Эхо.- 2014.- 30 сентября.- С.8

**416.Дни культуры в Афинах** //Азербайджанские известия.- 2014.- 20 сентября.- С.1.

**417.При организационной поддержке** Фонда Гейдара Алиева в Афинах начались Дни культуры Азербайджана //Бакинский рабочий.- 2014.- 30 сентября.- С.6.

**418.\*При организационной поддержке** Фонда Гейдара Алиева в Афинах пройдут Дни азербайджанской культуры //Бакинский рабочий.- 2014.- 20 сентября.- С.6.

**419.При организационной поддержке** Фонда Гейдара Алиева в Афинах состоялась презентация Европейских игр «Баку-2015»: Первая леди Азербайджана Мехрибан Алиева приняла участие в церемонии презентации //Бакинский рабочий.- 2014.- 30 сентября.- С.6-7.

## ПАРКИ И ДОМА КУЛЬТУРЫ И ОТДЫХА

**420.\*Вице-президент Фонда Гейдара** Алиева Лейла Алиева приняла участие в открытии проекта 3D граффити в парке Деде Горгуд //Бакинский рабочий.- 2014.- 26 сентября.- С.2.

## МУЗЕЙНОЕ ДЕЛО

**421.\*Музей ковра открыт** для общественности //Бакинский рабочий.- 2014.- 3 сентября.- С. 6.

**422.Музей ковра открывает** двери //Мир литературы.- 2014.- №09(88).- С. 3.

**423.Не пропустите «Ночь в Музее ковра»!** //Неделя.- 2014.- 26 сентября.- С. 19.

**424.\*Ночь в Музее** ковра: [состоится концерт в честь Международного дня туризма] //Эхо.- 2014.- 24 сентября.- С.8.

## ИСКУССТВО

**425.\*Асадова, И.** Итоги конкурса подведены: В Национальном музее искусств Азербайджана прошла церемония награждения победителей и подведение итогов конкурсов, посвященных 20-летию подписания «Контракта века» //Эхо.- 2014.- 20 сентября.- С.8.

**426.Ирада, А.** Встреча молодых бакинских художников: Состоялась в РИКЦ //Эхо.- 2014.- 30 сентября.- С.8.

## ИЗОБРАЗИТЕЛЬНОЕ ИСКУССТВО

**427.Акберов, И.** Искусство спасет мир: Сейчас мало кто читает книги...: [интервью с художником И. Акберовым] /провела Виктория Третьякова //Каспий.- 2014 – 11 сентября.- С. 13.

**428.\*Асадова, И.** Внучка Пикассо в восторге от работ Нигяр Нариманбековой: которые азербайджанский мастер представила на выставке «Художники Мира» во Франции //Эхо.- 2014.- 30 сентября.- С.8.

**429.\*Баннаева, Н.** Город и его жители: Дебютный про-ект Фарида Мамедзаде посвящен отношениям человека и мегаполиса //Азербайджанские известия.- 2014.- 10 сентября.- С.3

**430.\*Баннаева, Н.** Тайны «Голубого фона»: Вусал Рагим и Рамал Казымов показали зрителю суровую изнанку реальности: [о творчестве художников] //Азербайджанские известия.- 2014.- 3 сентября.- С.3.

**431.Гулузаде, Л.** В стране оживших сказок: [беседа с художником Театра Кукол Л.Гулузаде] /провела Т.Кязимова //Вышка.- 2014.- 26 сентября.- С.10.

**432.За год юбилея:** Садыху Багирову исполнилось 74 года: [творческий портрет художника] //Каспий.- 2014.- 2 сентября.- С.12.

**433.Мелодии родной земли:** [о творчестве художника Эльнура Русланова] //Каспий.- 2014.- 2 сентября.- С.12.

**434.\*«Мой путь»:** В галерее 1669 пройдет памятная выставка, посвященная 80-летию известного азербайджанского художника-режиссера Назима Мамедова //Эхо.- 2014.- 17 сентября.- С. 8.

**435.Одтекин Искандерович Агабабаев (1928): Валентина Алексеевна Агабабаева-Шебашева (1927):** [о творчестве художников] //Азербайджанский конгресс.- 2014.- 19 сентября.- С.16.

**436.\*Халилов,Ф.** Фархад Халилов, председатель Союза художников Азербайджана: «Ничто не может заменить мне мою мастерскую» //Азербайджанские известия.- 2014.- 10 сентября.- С. 5.

## ХУДОЖЕСТВЕННАЯ ФОТОГРАФИЯ

**437.\*Диггати, Р.** Рза Диггати, фотожурналист: «Отпросившись на три дня, я ушел на 35 лет» //Азербайджанские известия.- 2014.- 6 сентября.- С. 1.

**438. Работа фотографа Назима Дервиша** заняла второе место на конкурсе в Нижнем Новгороде //Ежедневные новости.- 2014. 26 сентября.- С.10.

**439.\*Ханджанбекова, Ф.** Майкл Джексон, райские сады и Наиля Султан: [представлена экспозиция работ художницы Султан в Салоне имени В.Самедовой] //Бакинский рабочий.- 2014.- 16 сентября.- С.10.

## ДЕКОРАТИВНО-ПРИКЛАДНОЕ ИСКУССТВО

**440. Багирзаде, С.** Мир цветочной леди: [интервью с художником-декоратором С. Багирзаде] /провела Виктория Третьякова //Каспий.- 2014.- 2 сентября.- С. 13.

**441.\*Баннаева, Н.** Красота старинных одежд: На персональной выставке Кямали К.Янссон представлены национальные женские наряды XIX века //Азербайджанские известия.- 2014.- 24 сентября.- С.3.

**442.\*Ирада, А.** Известный модельер-дизайнер успешно представила Азербайджан: На третьем Евразийском международном фестивале одежды «Шелковый путь» [Гюль-нара Халилова] //Эхо.- 2014.- 25 сентября.- С.8.

**443. Кямаля К Янссон.** Мой век, любовь и дорога: Кямаля К. Янссон: Персональная выставка на родине – настоящий праздник для меня: [интервью с художником-декоратором] /провела Виктория Третьякова //Каспий.- 2014.- 19 сентября.- С. 13.

## ГРАФИКА

**444.\*Почтовые марки:** Плакат //Азербайджанский конгресс.- 2014.- 19 сентября.- С. 8-9.

## МОДА. ДИЗАЙН

**445. Велиева, Х.** Красавицу выбрали: В Баку состоялась финал конкурса Miss Globe International-2014, который транслировался более чем в 70 странах мира //Эхо.- 2014.- 16 сентября.- С. 9.

**446. Гуторова, Л.** Любовь Гуторова: «Если у модели проблемы с интеллектом, она никогда не станет успешной...»: [интервью провела Х. Велиева] //Эхо.- 2014.- 6 сентября.- С. 9.

**447.\*Дмитренко, С.** Светлана Дмитренко: Баку - это любовь с первого взгляда: Интервью echo.az с украинским дизайнером //Эхо.- 2014.- 19 сентября.- С. 8.

## МУЗЫКА

**448.Багирова, Т.** Тени Гобустана в Париже: [об одноименном балете композитора Ф.Гараева] //Азербайджанские известия.- 2014.- 19 сентября.- С.1.

**449.В рамках фестиваля:** [Международный музыкальный фестиваль имени Уз. Гаджибекова] //Мир литературы.- 2014.- №09(88).- С.3.

**450.\*В ЮНЕСКО состоялся** показ балета «Тени Гобустана»: На мероприятии присутствовала первая леди Азербайджана Мехрибан Алиева: [композитора Ф.Гараева] //Бакинский рабочий.- 2014.- 19 сентября.- С.4.

**451.\*Мамедов, Н.** Феномен Муслима Магомаева //Бакинский рабочий.- 2014.- 2 сентября. - С. 6.

**452.\*Мусаева, В.** Резонанс успеха: Баку ждет представителей San Francisco World Music Festival: [беседа с ханенде В. Мусаевой] /провела Л.Багирзаде //Каспий.- 2014.- 6 сентября.- С. 14-15.

**453. Почтили память Сулеймана Алескерова:** [вечер в Филармонии, посвященный 90-летию композитора] //Неделя.- 2014 - 26 сентября.- С. 19.

**454.\*Султанова, А.** Духовная музыка под управлением Ялчина Адигезалова: В Латвии открылся XVII Международный фестиваль духовной музыки //Эхо.- 2014.- 4 сентября.- С.8.

**455.\*Султанова, И.** «Энциклопедия азербайджанского мугама»: Сегодня, в День национальной музыки, стартовал международный фестиваль //Эхо.- 2014.- 27 сентября.- С.10.

**456.Тагизаде. А.** Талантливый музыкант и педагог с большой буквы: [о творчестве профессора музыки Эльмиры Сафаровой ] //Неделя.- 2014.- 19 сентября.- С.4

**457.Фирангиз Ализаде возглавила** жюри российского конкурса: [имени Андрея Петрова] //Ежедневные новости.- 2014.- 26 сентября.- С. 10.

## **VI Международный музыкальный фестиваль Уз.Гаджибейли**

**458.Асадова, И.** Имени великого Узеир бека: Сегодня, в День национальной музыки, стартовал международный фестиваль //Эхо.- 2014.- 23 сентября.- С.8.

**459. Багирова, Т.** Имени великого Узеир бека: Сегодня, в День национальной музыки, стартовал международ-

ный фестиваль //Азербайджанские известия.- 2014.- 18 сентября.- С.1.

**460.В Баку открывается** Международный музыкальный фестиваль Уз. Гаджибейли //Азербайджанские известия.- 2014.- 17 сентября.- С.1.

**461.\*В Баку пройдет** VI Международный музыкальный фестиваль Уз.Гаджибейли //Бакинский рабочий.- 2014.- 17 сентября.- С.6.

**462. Книжная выставка «Наследие Узеира Гаджибекова»:** [состоялась презентация книжной выставки и электронно-информационной базы «Наследие Узеира Гаджибекова»] //Неделя.- 2014.- 19 сентября.- С. 18.

**463.Почтена память гениального** композитора Узеира Гаджибейли //Бакинский рабочий.- 2014.- 19 сентября.- С.6.

## ЭСТРАДА. ЦИРК

**464.\*Асадова, И.** «Бакинские каникулы» подходят к финишу: Сегодня состоится гала-концерт фестиваля и полуфинал Азербайджанской Лиги: [КВН] //Эхо. 2014.- 2 сентября.- С. 8.

**465.\*Асадова, И.** Emin представил свой самый романтичный клип: Съёмки впервые прошли в Азербайджане, однако лицо героини видео покажут лишь во второй части //Эхо.- 2014.- 4 сентября.- С.8.

**466.Мирзоева, С.** Джазовое настроение: Музыкальный фестиваль в Баку собирает ведущих зарубежных исполнителей //Азербайджанские известия.- 2014.- 20 сентября.- С. 3

**467.Наш джазмен в фильме** британских кинематографистов: [Раин Султанов] //Неделя.- 2014.- 5 сентября.- С. 15.

**468.\*Султанова, И.** Эльвин Ордубадлы представит Азербайджан в Казани: Определился участник от нашей страны, который выступит на международном песенном конкурсе Turkvizyon-2014 //Эхо.- 2014.- 27 сентября.- С. 10.

## БАЛЕТ. ТАНЦЫ

**469.\*Асадова, И.** «Будущее - за молодежью»: В Баку прошел танцевальный фестиваль //Эхо.- 2014.- 27 сентября.- С.10.

**470.Фестиваль танцев «Будущее - за молодежью»** прошел в Баку //Вышка.- 2014.- 26 сентября.- С. 16.

## КИНО

**471.В Азербайджане предлагается** внести изменения в закон «О кинематографии» //Вышка.- 2014.- 26 сентября.- С. 4.

**472.\*Мамедов, М.** В эфире «Ретро»: Другое кино Аяза Салаева //Каспий.- 2014.- 6 сентября.- С. 15.

**473.«Последний» на очередном фестивале:** [об одноименном фильме режиссера С.Пикалова] //Неделя.- 2014.- 5 сентября.- С. 15.

**474.\*Снят художественно-документальный** фильм на основе жизненных очерков из книги академика Хошбахта Юсифзаде «Годы и вехи моей жизни»: [режиссер-постановщик — Васиф Мамедзаде] //Бакинский рабочий.- 2014.- 20 сентября.- С.6.

**475.\*Султанова, А.** Возродить отечественный кинематограф: В Министерстве культуры и туризма Азербай-



джана подготовлен проект закона «О кинематографии» //Эхо.- 2014.- 27 сентября.- С.10.

**476.\*Султанова, И.** «Степняк» едет в Москву: Фильм Шамиля Алиева примет участие в очередном кинофестивале //Эхо.- 2014.- 5 сентября.- С. 8.

**477.Фильм Огтая Мир-Касимова-победитель** казанского кинофестиваля: [фильм «Умереть отмищенным. Письма из прошлого»] //Азербайджанские известия.- 2014.-13 сентября.- С.1.

## ТЕАТР

**478.\*Алиева, У.** Свадебный переполох : На сцене Теат-ра оперы и балета состоялась премьера оперы «Свадьба Фигаро» В.А.Моцарта //Эхо.- 2014.- 30 сентября.- С.8.

**479.\*Асадова, И.** Русский драмтеатр готовится к открытию нового сезона: 20 сентября зрителям покажут спектакль «В хрустальном дворце» по одноименной пьесе Ильяса Эфендиева //Эхо.- 2014.- 9 сентября.- С. 8.

**480.\*Асадова, И.** Русский драмтеатр примет участие в Шекинском международном фестивале: Актеры представят спектакль «Мусье Жордан, ученый ботаник, и дервиш Масталишах, знаменитый колдун» //Эхо.- 2014.- 17 сентября.- С.8.

**481.\*Асадова, И.** «Тэфи-Содружество» приветствует Баку: Русский драмтеатр примет участие в Шекинском международном фестивале //Эхо.- 2014.- 24 сентября - С.8.

**482. Бабаева, С.** И вновь о незаменимости: В Баку почтили Яшара Нури: [вечер в Национальном Драматическом Театре] //Каспий.- 2014.- 9 сентября.- С. 12.

**483.\*«Золотая свадьба»:** В Азербайджанском государственном музыкальном театре покажут премьерную

постановку: [режиссера Юсифа Акперова] //Эхо.- 2014.- 27 сентября.- С. 8.

**484.\*Султанова, И.** «Без слов» едет в Брест: Азербайджанский ТЮЗ примет участие в международном театральном фестивале «Белая Вежа», который пройдет в Беларуси //Эхо.- 2014.- 3 сентября.- С. 8.

## ТУРИЗМ

**485.\*В Азербайджане отмечается** Всемирный день туризма //Бакинский рабочий.- 2014.- 27 сентября.- С.5.

**486.\*В Баку проходит** семинар в рамках международного археологического туристического проекта «Города общего культурного наследия» //Бакинский рабочий.- 2014.- 17 сентября.- С.5.

**487.\*В Габале открылся** комплекс «Кавказ Енгиджа Термал Отель и СПА»: Поездка Президента Азербайджана Ильхама Алиева в Исмаиллинский и Габалинский районы //Бакинский рабочий.- 2014.- 24 сентября.- С.3-4.

**488.\*Вышел в свет** сентябрьский номер каталога-путеводителя Ваку Guide //Бакинский рабочий.- 2014.- 4 сентября.- С. 5.

**489.\*Деятельность Бюро конгрессов** придаст импульс развитию туризма в Азербайджане //Бакинский рабочий.- 2014.- 5 сентября.- С.3.

**490. Состоялась конференция «Лечебный туризм, новый тренд туристического сектора, маркетинговая стратегия и брендинг»:** [в рамках 20-й Азербайджанской международной выставки здравоохранения] //Бакинский рабочий.- 2014.- 27 сентября.- С.6.

## **İstifadə olunmuş qəzetlərin siyahısı**

- 1. Azad Azərbaycan**
- 2. Azadlıq**
- 3. Azərbaycan**
- 4. Azərbaycan müəllimi**
- 5. Bakı xəbər**
- 6. 525-ci qəzet**
- 7. Ekran-efir**
- 8. Ekspres**
- 9. Ədalət**
- 10. Ədəbiyyat qəzeti**
- 11. Həftə içi**
- 12. Hürriyyət**
- 13. Xalq cəbhəsi**
- 14. Xalq qəzeti**
- 15. İki shil**
- 16. Kaspi**
- 17. Mədəniyyət**
- 18. Mövqe**
- 19. Olaylar**
- 20. Palitra**
- 21. Respublika**
- 22. Səs**
- 23. Təzadlar**
- 24. Türkünstan**
- 25. Üç nöqtə**
- 26. Yeni Azərbaycan**
- 27. Zaman**

## **Список использованных газет**

- 28.** Азербайджанские известия
- 29.** Азербайджанский конгресс
- 30.** Бакинский рабочий
- 31.** Вышка
- 32.** Ежедневные новости
- 33.** Каспій
- 34.** Неделя
- 35.** Мир литературы
- 36.** Эхо

## Mündəricat

<b>I. Mədəniyyət</b> .....	4
Mədəniyyət, incəsənət və turizm haqqında rəhbər materiallar .....	4
Mədəni əlaqələr .....	8
Mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşü .....	15
Heydər Əliyev Fondu .....	17
Saraylar, Mədəniyyət Evləri və İstirahət Parkları .....	19
İnformasiya və reklam işi .....	19
Kitabxana işi .....	19
Muzey işi .....	21
Tarix və mədəniyyət abidələri .....	22
<b>II. İncəsənət</b> .....	23
Rəngkarlıq .....	23
Dekorativ-tətbiqi incəsənət .....	25
Heykəltəraşlıq .....	26
Moda və Dizayn .....	26
Musiqi .....	26
18 sentyabr Üzeyir Musiqi Günü və VI Beynəlxalq Musiqi Festivalı .....	31
Estrada və Sirk .....	35
Xalq Yaradıcılığı .....	35
Balet və Rəqs .....	36
Kino .....	36
Teatr .....	40
Akademik Milli Dram Teatrı .....	42
Gənc Tamaşaçıları Teatrı .....	43
Abdulla Şaiq adına Kukla Teatrı .....	44
Şəkidə I Beynəlxalq Teatr Festivalı .....	45
<b>III. Turizm</b> .....	47

## Содержание

<b>I. Культура</b> .....	51
Руководящие материалы по культуре и искусству .....	51
Культурные связи .....	51
Фонд Гейдара Алиева .....	54
Дни культуры Азербайджана в Афинах .....	55
Парки и Дома Культуры и Отдыха .....	56
Музейное дело .....	56
<b>II. Искусство</b> .....	57
Изобразительное искусство .....	57
Художественная фотография .....	58
Декоративно-прикладное искусство .....	59
Графика .....	60
Мода. Дизайн .....	60
Музыка .....	60
<b>VI Международный музыкальный фестиваль Уз.Гаджибейли</b> .....	61
Эстрада. Цирк .....	62
Балет. Танцы .....	63
Кино .....	63
Театр .....	64
<b>III. Туризм</b> .....	65

**Mədəniyyət, incəsənət və turizm  
haqqında yeni ədəbiyyat: Sentyabr – 2014**

Korrektorlar:

*A.Qocayeva  
Z.Məmmədova*

Kompyuter tərtibatı və dizayn:

*A.Zeynalova*

M.F.Axundov adına Azərbaycan  
Milli Kitabxanasının mətbəəsində  
ofset üsulu ilə çap olunmuşdur.

Ünvan: Bakı, Xaqani küç. 57

Kağız formatı: 60x84 1/16

Həcmi: 4, 3 ç.v.

Sifariş: 22

Çapa imzalanmışdır: 03.10.2014

Tirajı 50

Pulsuz